

2802Q_az_qiyabiQ2017_Yekun imtahan testinin sualları

Fənn : 2802Q İstehlak mallarının kodlaşdırılması(q-ərzaq)

1 Aşağıdakılardan hansı təsnifləşdirmənin sonuncu bölgü kateqoriyası hesab edilə bilər?

- Bölmə
- Sınıf
- Tip
- Növ
- Yarımbölmə

2 A.H.quliyev hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- İnşaat mallarının
- Xalça məmulatlarının
- Mədəni malların
- Ayaqqabı mallarının
- Elektrik mallarının

3 E.A.Kedrin hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- Tikili malların
- Ayaqqabı mallarının
- Mədəni malların
- Elektrik mallarının
- İnşaat mallarının

4 T.S.Ostanovski hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- Tikili malların
- Elektrik mallarının
- Mədəni malların
- İnşaat mallarının
- Ayaqqabı mallarının

5 V.Q.Zaytsev hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- Mədəni malların
- Elektrik mallarının
- İnşaat mallarının
- Tikili malların
- Ayaqqabı mallarının

6 N.S.Alekseyev hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- Elektrik mallarının
- İnşaat mallarının
- Tikili malların
- Ayaqqabı mallarının
- Mədəni malların

7 S.S.Polladov hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- İnşaat mallarının
- Tikili malların
- Ayaqqabı mallarının
- Elektrik mallarının

Mədəni malların

8 B.V.Serevetinov hansı malların təsnifatlaşdırmasını aparmışdır?

- Ayaqqabı mallarının
 Xəz-dəri malların
 Mədəni malların
 Tikili malların
 Elaktrik mallarının

9 Qruplaşdırma nədir?

- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı
 Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
 Bir səviyyə hüdudunda bir nişanəyə görə aparılan təsnifatlaşdırma
 Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır

10 Təsnifat nədir?

- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
 İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
 Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunmasıdır
 Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
 Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir

11 Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısı necə adlanır?

- Sinif
 Təsnifat
 Nomenklatura
 Çeşid
 Qrup

12 Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amil hansıdır?

- Şöbə
 Çeşid
 Təsnifat
 Sinif
 Qruplaşma

13 Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı necə adlanır?

- Təsnifat
 Çeşid
 Nomenklatura
 Standartlaşdırma
 Kodlaşdırma

14 Əmtəəşünaslıq təsnifatında ali təsnifat kateqoriyası hansıdır?

- Sinif
 Şöbə
 Qrup
 Bölmə
 Yarımbölmə

15 Əmtəəşünaslıqda ən geniş tətbiq edilən təsnifat əlaməti hansıdır?

- xassələr
- İstehsal üsulu
- Materialın növü
- Təyinat
- Keyfiyyət göstəriciləri

16 Təsnifatlaşdırmanın həyata keçirildiyi əsas xassə və ya nişanə necə adlanır?

- Təsnifat kateqoriyası
- Təsnifat əlaməti
- Təsnifat obyektı
- Təsnifat elementi
- Təsnifat metodu

17 Aşağıdakılardan hansı təsnifatlaşdırmanın ən sonuncu kateqoriyasıdır?

- Bölmə
- Yarım bölmə
- Növ müxtəlifliyi
- Tip
- Sınıf

18 Əmtəəşünaslıqda əsas təsnifat obyektı nədir?

- Markalanma və qablaşdırma
- İstehlak malları
- İstehsal üsulları
- Keyfiyyət göstəriciləri
- İstehlak xassələri

19 Aşağıdakılardan hansı təsnifləşdirmənin sonuncu bölgü kateqoriyası hesab edilə bilər?

- Bölmə
- Növ
- Tip
- Sınıf
- Yarım bölmə

20 Müəyyən təyinatı və adı olan malı göstərən təsnifat kateqoriyası hansıdır?

- Bölmə
- Növ
- Tip
- Sınıf
- Yarım bölmə

21 Xarakterik konstruktiv xüsusiyyətləri və keyfiyyət nişanələri olan malı müəyyən etməyə imkan verən təsnifat kateqoriyası hansıdır?

- Şöbə
- Yarım bölmə
- Sınıf
- Tip
- Bölmə

22 Malların dəyərini müəyyən edən ümumi nişanələri olan toplayıcı təsnifat kateqoriyası hansıdır?

- Yarımşnif
- Bölmə
- Yarım bölmə
- Şnif
- Şöbə

23 Malların əsas təyinatını müəyyənləşdirən təsnifat kateqoriyası hansıdır?

- Yarımşnif
- Şöbə
- Bölmə
- Yarım bölmə
- Şnif

24 Yarımşnif, qrup, yarım qrup hansı təsnifat kateqoriyaları arasında aralıq pillələri təşkil edir?

- Yarımşnif və yarım qrup
- Bölmə və yarım bölmə
- Şöbə və bölmə
- Şnif və tip
- Tip və növ

25 Əmtəəşünaslıqda tətbiq edilən təsnifləşdirmənin dördüncü pilləsi hansıdır?

- Yarımşnif
- Bölmə
- Yarım bölmə
- Şnif
- Şöbə

26 Əmtəəşünaslıq təsnifatında bütün istehlak malları hansı bölmələrə ayrılır?

- Qeyri-ərzaq və istehlak
- Ərzaq və ictimai işə malları
- Sənaye və qeyri-ərzaq malları
- Ərzaq və qeyri-ərzaq malları
- Ərzaq və istehlak

27 Əmtəəşünaslıq təsnifatında bütün istehlak malları neçə bölməyə ayrılır?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

28 Əmtəəşünaslıq təsnifatının üçüncü pilləsi hansıdır?

- Yarımşnif
- Şöbə
- Bölmə
- Yarım bölmə
- Şnif

29 Əmtəəşünaslıqda tətbiq edilən təsnifləşdirmənin ikinci pilləsi hansıdır?

- Qrup
- Şnif
- Şöbə

- Bölmə
 Yarımsinif

30 Əmtəəşünaslıq təsnifatının birinci pilləsi hansıdır?

- Yarımqrup
 Yarımsinif
 Sinif
 Şöbə
 Qrup

31 Ümumi təsnifatda qeyri - ərzaq malları neçə yarım bölməyə ayrılır?

- 6.0
 8.0
 10.0
 9
 7.0

32 Əmtəəşünaslıq təsnifatı özündə neçə kateqoriyanı birləşdirir?

- 7
 9
 10.0
 6.0
 8

33 Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərsliklərin hazırlanması üçün yaradılan təsnifat necə adlanır?

- Sahə təsnifatı
 Müəssisə təsnifatı
 Sənaye təsnifatı
 Tədris təsnifatı
 Ticarət təsnifatı

34 Əmtəəşünaslıqda əsas hansı təsnifat sistemləri fərqləndirilir?

- Ticarət və tədris təsnifatı
 Sahə və sənaye təsnifatı
 Sənaye və tədris təsnifatı
 Sahə və tədris təsnifatı
 Sahə və ticarət təsnifatı

35 Hansı alman alimi təsnifatlaşdırmaya aid çoxlu qiymətli əsərlərin müəllifidir?

- İ.D.Dmitriyev
 T.S.Ostanovski
 E.A.Kedrin
 Q.Qrundgen
 S.S.Polladov

36 Xalça mallarının təsnifatlaşdırılması hansı əmtəəşünas-alim tərəfindən aparılmışdır?

- İ.D.Dmitriyev
 T.S.Ostanovski
 E.A.Kedrin
 A.H.Quliyev
 S.S.Polladov

37 Ayaqqabı mallarının təsnifatlaşdırılması hansı əmtəəşünas-alim tərəfindən aparılmışdır?

- A.H.Quliyev
- S.S.Polladov
- T.S.Ostanovski
- E.A.Kedrin
- İ.D.Dmitriyev

38 Mədəni mallarının təsnifatlaşdırılması hansı əmtəəşünas-alimə məxsusdur?

- E.A.Kedrin
- İ.D.Dmitriyev
- S.S.Polladov
- T.S.Ostanovski
- A.H.Quliyev

39 Elektrik mallarının təsnifatlaşdırılması hansı əmtəəşünas-alim tərəfindən aparılmışdır?

- A.H.Quliyev
- S.S.Polladov
- B.V.Serevitinov
- V.Q.Zaytsev
- İ.D.Dmitriyev

40 İnşaat mallarının təsnifatlaşdırılması hansı əmtəəşünas-alimə məxsusdur?

- A.H.Quliyev
- S.S.Polladov
- B.V.Serevitinov
- N.S.Alekseyev
- İ.D.Dmitriyev

41 Tikili mallarının təsnifatlaşdırılması hansı əmtəəşünas-alim tərəfindən aparılmışdır?

- T.S.Ostanovski
- N.S.Alekseyev
- B.V.Serevitinov
- S.S.Polladov
- V.Q.Zaytsev

42 Xəz-dəri mallarının təsnifatlaşdırılması hansı əmtəəşünas-alim tərəfindən aparılmışdır?

- T.S.Ostanovski
- N.S.Alekseyev
- S.S.Polladov
- B.V.Serevitinov
- V.Q.Zaytsev

43 Aşağıdakılardan hansı elmi təsnifləşdirməyə ən yaxşı misaldır?

- Arximed qanunu
- Qlobus
- Dünya xəritəsi
- D.İ.Mendeleyevin dövri qanunu
- Huk qanunu

44 İlk dəfə sistemləşdirmə məsələləri ilə hansı elm sahəsində məşğul olmuşlar?

- Fizikada

- Zoologiya və botanikada
- Ədəbiyyatda
- Tarixdə və coğrafiyada
- Riyaziyyatda

45 Aşağıdakılardan hansı təsnifatlaşdırmanın başlanğıc pilləsi hesab olunur?

- Sertifikatlaşdırma
- Standartlaşdırma
- Kodlaşdırma
- Qruplaşdırma
- Eyniləşdirmə

46 Bir səviyyə hüdudunda bir nişanəyə görə aparılan təsnifatlaşdırma necə adlanır?

- Sertifikatlaşdırma
- Standartlaşdırma
- Sınıfləşdirmə
- Qruplaşdırma
- Eyniləşdirmə

47 İstənilən çoxluğun (material, əmtəə, xassələr və s.) nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsi necə adlanır?

- Sertifikatlaşdırma
- Standartlaşdırma
- Kodlaşdırma
- Təsnifat
- Eyniləşdirmə

48 476 0031 10016 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 7
- 8
- 9
- 6

49 Müəssisə təsnifləşdiricisi nədir?

- Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir
- Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir

50 Sahə təsnifləşdiricisi nədir?

- Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir
- Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir

- Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir

51 Ümumdövlət təsnifləşdiricisi nədir?

- Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici
- Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici
- Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir

52 Təsnifləşdiricinin tutumu dedikdə nə başa düşülür?

- Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamət
- Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayı
- Kodların sayı
- Təsnifat obyektlərinin sayı
- Təsnifat qruplarının sayı

53 Təsnifləşdiricinin kateqoriyası nədir?

- Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamətdir
- Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir
- Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusudur
- Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayıdır
- Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodlarıdır

54 Təsnifləşdiricinin strukturu dedikdə nə başa düşülür?

- Təsnifləşdiricinin mövqeyi və tutumu
- Təsnifat obyektlərinin sayı
- Təsnifat qruplarının sayı
- Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamət
- Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayı

55 Təsnifləşdiricinin mövqeyi (pozisiyası) nədir?

- Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodlarıdır
- Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir
- Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusudur
- Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamətdir
- Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayıdır

56 Təsnifləşdirici nədir?

- Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir
- İşarələrin kod əlifbasındakı sayıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir

- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmuusudur

57 Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici necə adlanır?

- Ticarət təsnifləşdiricisi
- Müəssisə təsnifləşdiricisi
- Sahə təsnifləşdiricisi
- Ümumdövlət təsnifləşdiricisi
- Sənaye təsnifləşdiricisi

58 Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici necə adlanır?

- Ümumdövlət təsnifləşdiricisi
- Sahə təsnifləşdiricisi
- Ticarət təsnifləşdiricisi
- Sahə təsnifləşdiricisi
- Müəssisə təsnifləşdiricisi

59 Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdirici necə adlanır?

- Sahə təsnifləşdiricisi
- Ümumdövlət təsnifləşdiricisi
- Ticarət təsnifləşdiricisi
- Sənaye təsnifləşdiricisi
- Müəssisə təsnifləşdiricisi

60 Təsnifləşdiricilərin hansı kateqoriyaları fərqləndirilir?

- Tədris, sahə, müəssisə
- Tədris, ticarət, müəssisə
- Dövlət, sahə, müəssisə
- Sənaye, ticarət, sahə
- Dövlət, ticarət, sənaye

61 Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamət necə adlanır?

- Təsnifləşdiricinin sayı
- Təsnifləşdiricinin mövqeyi
- Təsnifləşdiricinin tutumu
- Təsnifləşdiricinin kateqoriyası
- Təsnifləşdiricinin nömrəsi

62 Təsnifləşdiricilər neçə kateqoriyaya bölünür?

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

63 Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayı necə adlanır?

- Təsnifləşdiricinin əmsalı

- Təsnifləşdiricinin nömrəsi
- Təsnifləşdiricinin mövqeyi
- Təsnifləşdiricinin tutumu
- Təsnifləşdiricinin sayı

64 Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodları necə adlanır?

- Təsnifləşdiricinin tətbiq sahələri
- Təsnifləşdiricinin kateqoriyası
- Təsnifləşdiricinin tutumu
- Təsnifləşdiricinin mövqeyi
- Təsnifləşdiricinin növləri

65 Təsnifləşdiricinin mövqeyi və tutumu nəyi ifadə edir?

- Metodlarını
- Növlərini
- Kateqoriyalarını
- Strukturunu
- Tətbiq sahələrini

66 Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəd necə adlanır?

- Preyskurant
- Kodlaşdırma sistemi
- Kodlaşdırıcı
- Təsnifləşdirici
- Standart

67 Faset təsnifatının əsas xüsusiyyəti nədir?

- Qruplaşmaların eyni əlamət üzrə aparılması
- Təsnifat qruplarının arasında zəif əlaqənin olması
- Təsnifat qruplarının arasında sıx əlaqənin olması
- Təsnifat qruplarının arasında heç bir əlaqənin olmaması
- Pillələrin olması

68 Faset təsnifat metodu nə zaman tətbiq olunur?

- Təsnifat qruplarının sayını artırmaq lazım gəldikdə
- Pilləli təsnifat yaratmaq lazım gəldikdə
- Mal haqqında dəqiq informasiya vermək lazım gəldikdə
- Təsnifat əlamətlərinin sayının artırılması lazım gəldikdə
- Dərin təsnifatlaşdırma lazım gəldikdə

69 İyerarxik təsnifat metodu nədir?

- Obyektlər çoxluğunun yarımqruplara bölünməsidir
- Obyektlər çoxluğunun qruplaşmasıdır
- Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsidir
- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- Obyektlər çoxluğunun siniflərə bölünməsidir

70 Faset təsnifat metodu nədir?

- Obyektlər çoxluğunun yarımqruplara bölünməsidir
- Obyektlər çoxluğunun qruplaşmasıdır
- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir

- Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsidir
 Obyektlər çoxluğunun siniflərə bölünməsidir

71 Hansı sözün fransız dilindən tərcüməsi “yonulmuş daşın tilləri” mənasını verir?

- Stil
 Aisthetikos
 Assortiment
 Faset
 Modus

72 Fransız dilindən tərcümədə faset sözünün mənası nədir?

- Pilləli bölgü
 Ardıcıl bölgü
 Qeyri-düzgün formalı mirvari
 Yonulmuş daşın tilləri
 Paralel bölgü

73 İyerarxik təsnifatın dərinliyinin çox yüksək olması nəyə səbəb olur?

- Malın təsviri haqqında az informasiya əldə edilir
 Təsnifat pillələri azalır
 Onun praktiki tətbiqini asanlaşdırır
 Onun praktiki tətbiqini çətinləşdirir
 Təsnifat qrupları azalır

74 Praktikada iyerarxik təsnifatın dərinliyi adətən hansı qiyməti aşmır?

- 3.0
 12.0
 15.0
 10.0
 8.0

75 Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsi neçə adlanır?

- Silsilə-sıra təsnifat metodu
 Ardıcıl təsnifat metodu
 İyerarxik təsnifat metodu
 Faset təsnifat metodu
 Sıra təsnifat metodu

76 3 pillədən ibarət olan iyerarxik təsnifatın dərinliyi nə qədərdir?

- 6.0
 4.0
 2.0
 3.0
 5.0

77 Təsnifatın dərinliyi nədir?

- İyerarxik təsnifatda təsnifat qruplarının ümumi miqdarıdır
 İyerarxik təsnifatda təsnifat əlamətlərinin miqdarıdır
 İyerarxik təsnifatda təsnifatlaşdırılan qrupların məcmusudur
 İyerarxik təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarıdır
 İyerarxik təsnifatda təsnifat obyektlərinin miqdarıdır

78 Təsnifat pilləsi nədir?

- İyerarxik təsnifatda təsnifat qruplarının ümumi miqdadıdır
- İyerarxik təsnifatda təsnifat əlamətlərinin miqdadıdır
- İyerarxik təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdadıdır
- İyerarxik təsnifatda təsnifatlaşdırılan qrupların məcmusudur
- İyerarxik təsnifatda təsnifat obyektlərinin miqdadıdır

79 İyerarxik təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarı nəyi ifadə edir?

- Təsnifat elementi
- Təsnifat əlaməti
- Təsnifat pilləsi
- Təsnifatın dərinliyi
- Təsnifat nişanəsi

80 İyerarxik təsnifatda təsnifatlaşdırılan qrupların məcmusu necə adlanır?

- Təsnifat nişanəsi
- Təsnifat pilləsi
- Təsnifat obyektı
- Təsnifat elementi
- Təsnifat əlaməti

81 İyerarxik təsnifat metodunun əsas xüsusiyyəti hansıdır?

- Pillələrin olmaması
- Təsnifat qruplarının arasında zəif əlaqənin olması
- Təsnifat qruplarının arasında sıx əlaqənin olması
- Təsnifat qruplarının arasında əlaqənin olmaması
- Qruplaşmaların eyni əlamət üzrə aparılması

82 Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsi necə adlanır?

- Paralel təsnifat metodu
- İyerarxik təsnifat metodu
- Riyazi təsnifat metodu
- Dərinləşdirilmiş təsnifat metodu
- Faset təsnifat metodu

83 Hansı təsnifatlaşdırma metodları fərqləndirilir?

- Paralel və faset
- İyerarxiyalı və faset
- Sıra və ardıcıl
- Sıra və sıra-seriya
- İyerarxiyalı və ardıcıl

84 Təsnifatlaşdırmanın neçə metodu fərqləndirilir?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

85 Tədris təsnifatı nədir?

- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır

- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
- Müxtəlif sənaye sahələrində, ticarətdə vəs. istifadə olunan təsnifləşdirmə növüdür
- Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərsliklərin hazırlanması üçün yaradılan təsnifatdır
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir

86 Növ müxtəlifliyi əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır?

- Altıncı
- Səkkizinci
- Doqquzuncu
- Sonuncu
- Yeddinci

87 Əmtəəşünaslıq təsnifat sisteminin sonuncu kateqoriyası hansıdır?

- Yarımbölmə
- Sınıf
- Növ
- Növ müxtəlifliyi
- Yarımşinif

88 Əmtəəşünaslıq təsnifat sisteminin doqquzuncu kateqoriyası hansıdır?

- Tip
- Yarımşinif
- Sınıf
- Növ
- Yarımbölmə

89 Növ əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır?

- Beşinci
- Yeddinci
- Səkkizinci
- Doqquzuncu
- Altıncı

90 Əmtəəşünaslıq təsnifat sisteminin səkkizinci kateqoriyası hansıdır?

- Yarımbölmə
- Sınıf
- Növ
- Tip
- Yarımşinif

91 Tip əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır?

- Dördüncü
- Altıncı
- Yeddinci
- Səkkizinci
- Beşinci

92 Yarımqrup əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?

- Üçüncü
- Beşinci
- Altıncı
- Yeddinci

Dördüncü

93 Qrup əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?

- İkinci
- Dördüncü
- Beşinci
- Altıncı
- Üçüncü

94 Yarımşinif əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?

- Altıncı
- Üçüncü
- Dördüncü
- Beşinci
- İkinci

95 Şinif əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?

- Sonuncu
- İkinci
- Birinci
- Dördüncü
- Üçüncü

96 Yarımşölmə əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?

- İkinci
- Beşinci
- Dördüncü
- Üçüncü
- Birinci

97 Şölmə əmtəəşünaslıq təsnifləşdirməsinin neçənci pilləsidir?

- Birinci
- Dördüncü
- Üçüncü
- İkinci
- Beşinci

98 Şöbə əmtəəşünaslıq təsnifləşdirməsinin neçənci pilləsidir?

- Dördüncü
- Beşinci
- Birinci
- İkinci
- Üçüncü

99 Sahə təsnifatı nədir?

- Mallam növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
- Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərslərlərin hazırlanması üçün yaradılan təsnifatdır
- Müxtəlif sənaye sahələrində, ticarətdə vəs. istifadə olunan təsnifləşdirmə növüdür
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir

100 Səmərəli çeşid nədir?

- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıdır
- Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşididir
- Real əsaslandırılmış tələbatı tam ödəyən mallar toplusudur
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıdır

101 Qarışıq çeşid nədir?

- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıdır
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıdır
- Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşididir
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır

102 Hansı malların yığımları rast gələn çeşid adlanır?

- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımları
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımları
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımları
- Köməkçi funksiyaları yerinə yetirən malların yığımları
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı

103 Markalı çeşid nədir?

- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıdır
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıdır
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıdır

104 Hansı malların yığımları geniş çeşid adlanır?

- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımları
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımları
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımları
- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımları

105 Növ əlaməti üzrə çeşid nədir?

- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıdır
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıdır
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıdır
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıdır

106 Hansı malların yığımları qrup çeşidi adlanır?

- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımları
- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımları
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımları
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımları

107 Minimum çeşid nəyə deyilir?

- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıdır
- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıdır
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıdır

- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıdır

108 İstehsalat çeşidi nədir?

- Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir

109 Mürəkkəb mal çeşidi nədir?

- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır

110 Sadə çeşid hansı çeşiddir?

- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır

111 Çeşid quruluşu nədir?

- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir

112 Ticarət çeşidi nədir?

- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir

113 Sənaye çeşidi nədir?

- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir

114 Real əsaslandırılmış tələbatı tam ödəyən mallar toplusu necə adlanır?

- Markalı çeşid
- Rast gələn çeşid

- Qarışıq çeşid
- Səmərəli çeşid
- Geniş çeşid

115 Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşidi necə adlanır?

- Növ əlaməti üzrə çeşid
- Geniş çeşid
- Rast gələn çeşid
- Qarışıq çeşid
- Markalı çeşid

116 Köməkçi funksiyanı yerinə yetirən malların yığımı necə adlanır?

- Qrup çeşidi
- Markalı çeşid
- Geniş çeşid
- Rast gələn çeşid
- Növ əlaməti üzrə çeşid

117 Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımı necə adlanır?

- Minimal çeşid
- Növ əlaməti üzrə çeşid
- Markalı çeşid
- Geniş çeşid
- Qrup çeşidi

118 Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımı necə adlanır?

- Mürəkkəb çeşid
- Qrup çeşidi
- Növ əlaməti üzrə çeşid
- Markalı çeşid
- Minimal çeşid

119 Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımı necə adlanır?

- Sadə çeşid
- Minimal çeşid
- Qrup çeşidi
- Növ əlaməti üzrə çeşid
- Mürəkkəb çeşid

120 Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımı necə adlanır?

- Çeşid quruluşu
- Mürəkkəb çeşid
- Minimal çeşid
- Qrup çeşidi
- Sadə çeşid

121 Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı necə adlanır?

- Çeşid quruluşu
- Sadə çeşid
- Mürəkkəb çeşid
- Minimum çeşid

Markalı çeşid

122 Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturası necə adlanır?

- Qrup çeşidi
 Çeşid quruluşu
 Sadə çeşid
 Mürəkkəb çeşid
 Markalı çeşid

123 Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşidi necə adlanır?

- Qrup çeşidi
 Mürəkkəb çeşid
 Çeşid quruluşu
 Sadə çeşid
 Markalı çeşid

124 Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcminə miqdarla nisbəti necə adlanır?

- Qrup çeşidi
 Mürəkkəb çeşid
 Sadə çeşid
 Çeşid quruluşu
 Markalı çeşid

125 Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısı necə adlanır?

- Geniş çeşid
 Markalı çeşid
 İstehsalat çeşidi
 Ticarət çeşidi
 Qrup çeşidi

126 Ticarət müəssisələrində istehsal çeşidi hansı çeşidə çevrilir?

- Markalı çeşidə
 İstehsalat çeşidinə
 Sənaye çeşidinə
 Ticarət çeşidinə
 Qrup çeşidinə

127 İstehsalat çeşidi başqa sözlə necə adlanır?

- Geniş çeşid
 Sənaye çeşidi
 Ticarət çeşidi
 Markalı çeşid
 Qrup çeşidi

128 Sənaye çeşidi başqa sözlə necə adlanır?

- Geniş çeşid
 Markalı çeşid
 Ticarət çeşidi
 İstehsalat çeşidi
 Qrup çeşidi

129 İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımı necə adlanır?

- Geniş çeşid
- Markalı çeşid
- Ticarət çeşidi
- Sənaye çeşidi
- Qrup çeşidi

130 Sənaye və ticarət çeşidi:

- Malların istehsal qruplarıdır
- Malların təsnifat qruplarıdır
- Malların çeşid qruplarıdır
- Malların ticarət qruplarıdır
- Malların kodlaşdırma qruplarıdır

131 Malların çeşidi hansı qruplara bölünür?

- Qrup çeşidi və markalı çeşid
- Sahə və ticarət çeşidi
- Sənaye və istehsal çeşidi
- Sənaye və ticarət çeşidi
- Sadə və mürəkkəb çeşid

132 Malların çeşidi neçə qrupa bölünür?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

133 Malların çeşidi:

- Malların keyfiyyətini idarə etmək üçündür
- Müəyyən peşə fəaliyyətini nizama salmaq üçündür
- Müxtəlif sahələrdə tətbiq edilmək üçündür
- İstehlakçıların tələbatını ödəmək üçündür
- Mallara olan tələbatı proqnozlaşdırmaq üçündür

134 “Mal nomenklaturası” və “çeşid” arasındakı fərqlənmə nə ilə bağlıdır?

- Təsnifat əlaməti ilə
- Əhatə dairəsi ilə
- Tələbatla
- Təyinatla
- Bölgü ilə

135 “Assortiment” sözü fransız dilindən tərcümədə hansı mənanı verir?

- Qruplaşdırma
- Nomenklatura
- Təsnifat
- Çeşid
- Kodlaşdırma

136 Çeşid termini hansı sözdən götürülmüşdür?

- İyerarxiya

- Modus
- Faset
- Assortiment
- Stil

137 Hansı anlayışlar malların siyahısını ifadə edir?

- Qrup və yarımqrup
- Təsnifat və mal nomenklaturası
- Çeşid və təsnifat
- Mal nomenklaturası və çeşid
- Təsnifat və kodlaşdırma

138 Çeşid və mal nomenklaturası anlayışlarının bir-birinə yaxınlığı nədədir?

- Hər ikisi malın dəyərini ifadə edir
- Hər ikisi istehlak xassəsidir
- Hər ikisi təsnifat əlamətidir
- Hər ikisi malların siyahısı deməkdir
- Hər ikisi malın təyinatını bildirir

139 Mal nomenklaturası nədir?

- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
- İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısı
- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı

140 Növ mütəlifliyi nədir?

- İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir

141 Növ

- İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir

142 Yarımqrup:

- İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dairəsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir

143 Qruplaşma:

- İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir

- İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir

144 İstehlak mallarının çeşidi hansı əlamətinə görə yarımqruplara bölünür?

- Keyfiyyətinə görə
- Yerləşdirilməsinə görə
- Tələbi ödəmə dərəcəsinə görə
- Tələbi ödəmə dairəsinə görə
- Xassələrinə görə

145 İstehlak mallarının çeşidi hansı əlamətinə görə növ müxtəlifliklərinə bölünür?

- Keyfiyyətinə görə
- Yerləşdirilməsinə görə
- Tələbi ödəmə dərəcəsinə görə
- İstehlak xarakterinə görə
- Xassələrinə görə

146 İstehlak mallarının çeşidi hansı əlamətinə görə növlərə bölünür?

- Keyfiyyətinə görə
- İstehlak xarakterinə görə
- Yerləşdirilməsinə görə
- Tələbi ödəmə dərəcəsinə görə
- Xassələrinə görə

147 İstehlak mallarının çeşidi hansı əlamətinə görə qruplara bölünür?

- Keyfiyyətinə görə
- İstehlak xarakterinə görə
- Tələbi ödəmə dərəcəsinə görə
- Yerləşdirilməsinə görə
- Xassələrinə görə

148 İstehlak mallarının çeşidi istehlak xarakterinə görə:

- Növ müxtəlifliklərinə bölünür
- Siniflərə bölünür
- Qruplara bölünür
- Növlərə bölünür
- Yarımşiniflərə bölünür

149 İstehlak mallarının çeşidi tələbi ödəmə dərəcəsinə görə:

- Yarımşiniflərə bölünür
- Növ müxtəlifliklərinə bölünür
- Qruplara bölünür
- Növlərə bölünür
- Siniflərə bölünür

150 İstehlak mallarının çeşidi tələbi ödəmə dərəcəsinə görə:

- Yarımşiniflərə bölünür
- Növ müxtəlifliklərinə bölünür
- Qruplara bölünür
- Növlərə bölünür
- Siniflərə bölünür

151 İstehlak mallarının çeşidi yeləşdirilməsinə görə:

- Yarımsiniflərə bölünür
- Növ müxtəlifliklərinə bölünür
- Növlərə bölünür
- Qruplara bölünür
- Siniflərə bölünür

152 Kodlaşdırma sistemi nədir?

- Kodun işarələri arasındakı müəyyən məsafədir
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmuüsüdür
- İşarələrin kod əlifbasındakı sayıdır

153 Paralel kodlaşdırma metodu nədir?

- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
- İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir

154 Ardıcıl kodlaşdırma metodu nədir?

- Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
- Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
- İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir

155 Sıra-seriya kodlaşdırma metodu nədir?

- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
- Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
- Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır

156 Sıra kodlaşdırma metodu nədir?

- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
- Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
- Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır

157 Müəyyən kodlaşdırma sistemləri nəyin əsasında yaradılır?

- Preyskurantlar əsasında
- Təsnifat metodları əsasında
- Kodlaşdırma metodları əsasında
- Təsnifləşdiricilər əsasında
- Standartlar əsasında

158 Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmuusu necə adlanır?

- Təsnifat qaydaları
- Qruplaşdırma sistemi
- Təsnifat sistemi
- Kodlaşdırma sistemi
- Kodlaşdırma qaydaları

159 Qrup jurnallarında tələbələrin siyahısının kodlaşdırılması hansı kodlaşdırma metoduna aiddir?

- Ardıcıl
- Paralel
- Sıra-seriya
- Sıra
- Faset

160 İyerarxik təsnifat metodu hansı kodlaşdırma metodu ilə uyğunluq təşkil edir?

- Seriya kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Paralel kodlaşdırma metodu
- Ardıcıl kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu

161 Faset təsnifat metodu hansı kodlaşdırma metodu ilə uyğunluq təşkil edir?

- Ardıcıl kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Paralel kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu

162 Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsi hansı kodlaşdırma metodudur?

- Paralel kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Ardıcıl kodlaşdırma metodu

163 Əvvəlcədən şərtləndirilmiş istənilən tutumlu təsnifat obyektlərinin kodlaşdırılması üçün hansı metoddan istifadə olunur?

- Ardıcıl kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Paralel kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu

164 Paralel kodlaşdırma metodu hansı təsnifat metoduna uyğundur?

- Silsilə
- Sıra
- İyerarxik
- Faset
- Seriya-sıra

165 Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılması hansı kodlaşdırma metodudur?

- Ardıcıl kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Paralel kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu

166 Ardıcıl kodlaşdırma metodu hansı təsnifat metoduna uyğundur?

- Sıra-seriya
- Paralel
- Faset
- İyerarxik
- Sıra

167 İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılması hansı metoddur?

- Paralel kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Ardıcıl kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu

168 Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsi hansı kodlaşdırma metodudur?

- Paralel kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Ardıcıl kodlaşdırma metodu

169 Praktikada neçə kodlaşdırma metodundan istifadə edilir?

- 1
- 3
- 5
- 4
- 2

170 54 3121 1211 kodunun əsası neçəyə bərabərdir?

- 11
- 9
- 10
- 12
- 8

171 54 3121 1211 kodunun uzunluğu neçəyə bərabərdir?

- 8
 11
 12
 10
 9

172 Kodun ştrix əlifbası nəyə deyilir?

- İşarələri ştrixlərdən və hərflərdən ibarət olan kod əlifbasıdır
 İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbasıdır
 İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır

173 Kodun hərf–rəqəm əlifbası nəyə deyilir?

- İşarələri ştrixlərdən və hərflərdən ibarət olan kod əlifbasıdır
 İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbasıdır
 İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır
 İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır

174 Kodun hərf əlifbası nəyə deyilir?

- İşarələri ştrixlərdən və hərflərdən ibarət olan kod əlifbasıdır
 İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır
 İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbasıdır
 İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır

175 Kodun rəqəm əlifbası nəyə deyilir?

- İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbasıdır
 İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 İşarələri ştrixlərdən və hərflərdən ibarət olan kod əlifbasıdır
 İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır
 İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır

176 Kodun sırası nəyə deyilir?

- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 İşarələrin koddakı mövqeyidir
 Kodun işarələri arasındakı müəyyən məsafədir
 Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
 İşarələrin kod əlifbasındakı sayıdır

177 Kodun uzunluğu:

- Kodun əsası ilə ştrixlər arasındakı fərqə bərabərdir
 Kodun əsası ilə boşluqları arasındakı fərqə bərabərdir
 Kodun əsası ilə işarələr arasındakı fərqə bərabərdir
 Kodun əsası ilə rəqəmlər arasındakı fərqə bərabərdir
 Kodun əsası ilə hərflər arasındakı fərqə bərabərdir

178 Kodun əsası ilə boşluqları arasındakı fərq nəyə bərabərdir?

- Rəqəmlərin sayına
 Kodun uzunluğuna
 Ştrixlərin sayına

- Hərf və rəqəmlərin sayına
- Hərflərin sayına

179 Kodun əsası:

- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- Kodda boşluqlar nəzərə alınmadan işarələrin sayıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır

180 Kodda olan boşluq nəyə deyilir?

- İşarələrin kod əlifbasındakı sayıdır
- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Kodun işarələri arasındakı müəyyən məsafədir
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir

181 Kodun əsası nəyə deyilir?

- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- İşarələrin kod əlifbasındakı sayıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Kodun işarələri arasındakı müəyyən məsafədir

182 Kodun əlifbası nədir?

- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- Kodun işarələri arasındakı müəyyən məsafədir
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- İşarələrin kod əlifbasındakı sayıdır

183 Kodun strukturu nəyə deyilir?

- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- İşarələrin kod əlifbasındakı sayıdır
- Kodun işarələri arasındakı müəyyən məsafədir

184 Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayı necə adlanır?

- Kodun sırası
- Kodun əsası
- Kodun əlifbası
- Kodun strukturu
- Kodun uzunluğu

185 Kodda boşluqlar nəzərə alınmadan işarələrin sayı necə adlanır?

- Kodun strukturu
- Kodun əsası
- Kodun sırası
- Kodun uzunluğu
- Kodun əlifbası

186 Kodun işarələri arasındakı müəyyən məsafə necə adlanır?

- Mövqe
- Əsas
- Ştrix
- Boşluq
- Uzunluq

187 İşarələrin koddakı mövqeyi necə adlanır?

- Kodun strukturu
- Kodun əsası
- Kodun sırası
- Kodun uzunluğu
- Kodun əlifbası

188 İşarələrin kod əlifbasındakı sayı necə adlanır?

- Kodun uzunluğu
- Kodun strukturu
- Kodun əlifbası
- Kodun əsası
- Kodun sırası

189 İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbası necə adlanır?

- Kodun rəqəm əlifbası
- Kodun hərf əlifbası
- Kodun hərifli-rəqəmli əlifbası
- Kodun ştrix əlifbası
- Kodun təsvirli əlifbası

190 İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbası necə adlanır?

- Kodun rəqəm əlifbası
- Kodun ştrix əlifbası
- Kodun hərf əlifbası
- Kodun hərifli-rəqəmli əlifbası
- Kodun təsvirli əlifbası

191 İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbası necə adlanır?

- Kodun təsvirli əlifbası
- Kodun hərifli-rəqəmli əlifbası
- Kodun rəqəm əlifbası
- Kodun hərf əlifbası
- Kodun ştrix əlifbası

192 İşarələri rəqəmlərdən ibarət olan kod əlifbası necə adlanır?

- Kodun təsvirli əlifbası
- Kodun hərf əlifbası
- Kodun hərifli-rəqəmli əlifbası
- Kodun rəqəm əlifbası
- Kodun ştrix əlifbası

193 Aşağıdakılardan hansı kodun əlifbası sırasına aid deyil?

- Kodun ştrix əlifbası

- Kodun hərifi-rəqəmli əlifbası
- Kodun rəqəm əlifbası
- Kodun təsvirli əlifbası
- Kodun hərf əlifbası

194 Kodun yaradılması üçün istifadə edilən işarələr sistemi necə adlanır?

- Kodun uzunluğu
- Kodun əsası
- Kodun strukturu
- Kodun əlifbası
- Kodun sırası

195 Aşağıdakılardan hansı kodun struktur elementlərinə aiddir?

- Kodun uzunluğu
- Kodun əsası
- Kodun əlifbası
- Kodun ardıcılığı
- Kodun sırası

196 Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığı necə adlanır?

- Kodun uzunluğu
- Kodun əsası
- Kodun əlifbası
- Kodun strukturu
- Kodun sırası

197 Kodlaşdırmanın məqsədi nədir?

- Malın qiyməti haqqında istehlakçılara informasiya verməkdən ibarətdir
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin olunmasından ibarətdir
- İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
- Obyektlərə şərti işarələrin verilməsi ilə onların sistemləşdirilməsindən ibarətdir
- Malın keyfiyyəti haqqında istehlakçılara informasiya verməkdən ibarətdir

198 Kodlaşdırma nədir?

- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
- İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
- Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunmasıdır
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir

199 Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunması necə adlanır?

- Artikullaşdırma
- Standartlaşdırma
- Identifikasiya
- Kodlaşdırma
- Təsnifatlaşdırma

200 Kod nədir?

- Markadır
- İşarə və ya işarələr toplusudur
- Emblemdir

- Manipulyasiya işarəsidir
- Yarlıqdır

201 Təsnifat qruplarının və ya təsnifat obyektlərinin işarələnməsi üçün tətbiq olunan işarə və ya işarələr toplusu necə adlanır?

- Şərti işarə
- Kod
- Çeşid
- Nomenklatura
- Təsnifat

202 EAN-8 ştrixli kodları hansı malların üzərinə vurulur?

- Dəmir yolla daşınan malların
- Böyük həcmli malların
- Böyük ölçülü malların
- Kiçik ölçülü malların
- Nəqliyyat qablaşdırmalarının

203 Kiçik ölçülü qablaşdırmalar üçün hansı ştrixli kodlardan istifadə olunur?

- EAN-12
- EAN-13
- İTF-14
- EAN-8
- EAN-11

204 EAN-13 ştrixli kodu əmtə üzərində təxminən hansı ölçülü sahəni əhatə edir (mm-lə)?

- 57x36
- 44x26
- 47x36
- 37x26
- 54x35

205 Ştrixli kodların nəqliyyat variantının ilk rəqəminin hansı intervalda nömrələnməsinə icazə verilir?

- 1-4
- 1-6
- 1-7
- 1-8
- 1-5

206 14 dərəcəli qablaşdırma kodunun tərkibinə EAN-13 kodunun neçə dərəcəsi daxil edilir?

- 9
- 11
- 13
- 12
- 10

207 Nəqliyyat qablaşdırmalarının üzərinə vurulan ştrixli kodları necə işarəliyirlər?

- UPC-8
- EAN-11
- EAN-13
- İTF-14
- EAN-8

208 Nəqliyyat qablaşdırmalarının üzərinə hansı kodlar vurulur?

- UPC-8
- EAN-11
- EAN-13
- EAN-14
- EAN-8

209 Nəqliyyat qablaşdırmalarının üzərinə neçə dərəcəli ştrixli kodlaşdırma vurulur?

- 7
- 8
- 13
- 14
- 9

210 Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin hansı qablaşdırma növləri fərqləndirilir?

- Sistemli və həcmli qablaşdırma
- Vahid və sistemli qablaşdırma
- Sistemli və qruplaşdırılmış qablaşdırma
- Tək və qruplaşdırılmış qablaşdırma
- Vahid və həcmli qablaşdırma

211 Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin neçə qablaşdırma növü fərqləndirilir?

- 6
- 4
- 3
- 2
- 5

212 Tək qablaşdırılmış əmtəələrin müəyyən sayının ümumi qablaşdırılması necə adlanır?

- Sistemli qablaşdırma
- Qablaşdırma vahidi
- Tək qablaşdırma
- Qruplaşdırılmış qablaşdırma
- Həcmli qablaşdırma

213 Əmtəə vahidinin ayrıca qablaşdırılması necə adlanır?

- Sistemli qablaşdırma
- Qruplaşdırılmış qablaşdırma
- Qablaşdırma vahidi
- Tək qablaşdırma
- Həcmli qablaşdırma

214 Əksəriyyət ştrixli kodlarda əmtəənin kodu neçə rəqəmdən ibarət olur?

- 8
- 6
- 4
- 5
- 7

215 Əksəriyyət ştrixli kodlarda müəssisənin kodu neçə rəqəmdən ibarət olur?

- 3

- 6
- 5
- 4
- 7

216 EAN-13 kodunda əgər əmtənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 3
- 6
- 5
- 4
- 7

217 EAN-13 kodunda əgər əmtənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 9
- 7
- 6
- 5
- 8

218 EAN-13 kodunda əgər əmtənin kodu 3 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 3
- 5
- 7
- 6
- 4

219 EAN-13 kodunda əgər əmtənin kodu 2 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 3
- 5
- 6
- 7
- 4

220 EAN-13 kodunda əgər müəssisənin kodu 7 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 3.0
- 6.0
- 5.0
- 4.0
- 2.0

221 EAN-13 kodunda əgər müəssisənin kodu 6 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

222 EAN-13 kodunda əgər müəssisənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 2.0
 6.0
 5.0
 4.0
 3.0

223 EAN-13 kodunda əgər müəssisənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 2.0
 6.0
 4.0
 5.0
 3.0

224 EAN-13 kodunda 3 rəqəmli prefiksdən sonra gələn neçə rəqəm müəssisənin və əmtənin kodunu göstərir?

- 6
 8
 10
 9
 7

225 Belçika-Lüksemburq milli təşkilatının prefiksi neçədir?

- 380
 460
 37
 54
 467

226 Avropada istehsal olunan Coca-Cola şirkətinin məhsulları hansı ölkənin prefiksində malikdir?

- Almaniya
 Belçika-Lüksemburq
 ABŞ
 Rusiya
 Kanada

227 Aşağıdakılardan hansı EAN-13 kodunda ilk 12 rəqəmlər əsasında təyin olunur?

- Müəssisənin sıra nömrəsi
 Milli təşkilatın nömrəsini
 Prefiks
 Nəzarət kodu
 Əmtənin sıra nömrəsini

228 Prefiks və milli təşkilat daxilində müəssisənin nömrəsi birlikdə nəyi ifadə edir?

- Nəzarət kodunu
 Əmtənin sıra nömrəsini
 Milli təşkilatın nömrəsini
 Müəssisənin qeydiyyat nömrəsini
 Müəssisənin sıra nömrəsini

229 EAN-13 kodunda nəzarət rəqəmi necə hesablanır?

- İlk 6 rəqəmdən hesablanır
- İlk 4-5 rəqəmdən hesablanır
- İlk 3 rəqəmdən hesablanır
- Əvvəlki 12 rəqəmdən hesablanır
- İlk 7-9 rəqəmdən hesablanır

230 EAN-13 kodunda axırıncı rəqəm nəyi göstərir?

- Əmtənin qiymətidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Əmtənin müəssisə daxili sıra nömrəsidir
- Nəzarət kodudur
- Prefiksidir

231 EAN-13 kodunda 8-12 rəqəmlər nəyi göstərir?

- Nəzarət kodudur
- Prefiksidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Əmtənin müəssisə daxili sıra nömrəsidir
- Əmtənin qiymətidir

232 EAN-13 kodunda prefiks də daxil olmaqla 7-9 rəqəm nəyi göstərir?

- Nəzarət kodudur
- Əmtənin müəssisə daxili sıra nömrəsidir
- Prefiksidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Əmtənin qiymətidir

233 ABŞ və Kanadanın EAN prefiksi neçədir?

- 00-13
- 460
- 869
- 30-37
- 476

234 Fransanın EAN prefiksi neçədir?

- 380
- 460
- 869
- 30-37
- 476

235 Türkiyə üçün prefiks:

- 30-37-dir
- 476-dır
- 460-dır
- 869-dur
- 380-dir

236 Rusiya üçün prefiks:

- 30-37-dir

- 869-dur
- 476-dır
- 460-dır
- 380-dir

237 Azərbaycan üçün prefiks:

- 30-37-dir
- 869-dur
- 460-dır
- 476-dır
- 380-dir

238 EAN-13 kodunda prefiksi hansı rəqəmlər göstərir?

- Axırıncı rəqəm
- Birinci rəqəm
- İlk 4-5 rəqəm
- İlk 2-3 rəqəm
- İlk 7-9 rəqəm

239 EAN-13 ştrixli kodunda ilk 2-3 rəqəm nəyi göstərir?

- Nəzarət kodudur
- Əmtənin müəssisədaxili sıra nömrəsidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Prefiksdır
- Əmtənin qiymətidir

240 EAN-13 ştrixli kodu neçə rəqəmdən ibarətdir?

- 9
- 11
- 12
- 13
- 10

241 Milli təşkilatların EAN tərəfindən verilən prefiksləri hansı formada qeyd edilir?

- m1,m2,m3
- d1,d2,d3
- b1,b2,b3
- f1,f2,f3
- 11,12,13

242 Ştrixli kodun ilk iki və ya üç dərəcəsi necə adlanır?

- İşarə
- Marka
- Simvol
- Prefiks
- Nömrə

243 EAN ştrixli kodlaşdırmanın neçə növü vardır?

- 5
- 1
- 3
- 2

4

244 EAN ştrixli kodlaşdırmanın neçə tipi vardır?

- 5.0
 1.0
 2.0
 3.0
 4.0

245 EAN/UCC sistemi özündə neçə milli təşkilatı birləşdirir?

- 65
 85
 82
 92
 79

246 EAN/UCC sistemi özündə neçə ölkənin milli təşkilatını birləşdirir?

- 55
 70
 80
 94
 65

247 Avropa və Şimali Amerika əmtəə nömrələnməsi assosiasiyaları əsasında yaranan beynəlxalq kodlaşdırma sistemi hansıdır?

- UCC
 UPC
 EAN
 EAN/UCC
 BAN

248 Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin elementlərinin eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır?

- Qablaşdırma kodları
 İdentifikasiya kodları
 Əmtəə kodları
 Texnoloji kodlar
 Tara kodları

249 Əmtəə istehsalçılarının eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır?

- Texnoloji kodlar
 Tara kodları
 İdentifikasiya kodları
 Əmtəə kodları
 Qablaşdırma kodları

250 Ştrixli kodlar hansı qruplara bölünür?

- əmtəə və tara
 əmtəə və qablaşdırma
 əmtəə və xidmət
 əmtəə və texnoloji
 texnoloji və qablaşdırma

251 Ştrixli kodlar neçə qrupa bölünür?

- 6.0
 4.0
 3.0
 2.0
 5.0

252 Hazırda müxtəlif şirkətlər tərəfindən istehsal edilən məhsulların 99%-nin üzərinə hansı kodlar vurulur?

- Xətti kodlar
 Hərflə kodlar
 Rəqəmli kodlar
 Ştrixli kodlar
 Hərflə-rəqəmli kodlar

253 Hal hazırda bütün dünyada əmtələri eyniləşdirərkən hansı kodlara üstünlük verilir?

- EAN/UCC
 BAN
 UPC
 EAN
 UCC

254 Hansı kodlaşdırma sistemi Almaniyada hələ də əsas kodlaşdırma kimi istifadə olunur?

- EAN/UCC
 EAN
 UPC
 BAN
 UCC

255 BAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdi?

- 1970-ci ildə Yaponiyada
 1932-ci ildə İngiltərədə
 1977-ci ildə Avropada
 1968-ci ildə Almaniyada
 1960-cı ildə ABŞ-da

256 EAN və UPC kodlarının oxşarlığı nədən ibarətdir?

- Hər iki kodlaşdırmada eyni hərflərdən istifadə edilir
 Hər iki kodlaşdırmada eyni sayda işarələrdən istifadə edilir
 Hər iki kodlaşdırmada eyni sayda ştrix və boşluqlardan istifadə edilir
 Hər iki kodlaşdırmada ştrixlərin və boşluqların müəyyən məcmuəsindən istifadə edilir
 Hər iki kodlaşdırmada eyni sayda rəqəmlərdən istifadə edilir

257 EAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdir?

- 1970-ci ildə Yaponiyada
 1960-cı ildə ABŞ-da
 1932-ci ildə İngiltərədə
 1977-ci ildə Avropada
 1968-ci ildə Fransada

258 Hazırda ABŞ-da qəbul edilmiş standart kod hansıdır?

- UCC
- EAN
- UPC
- EAN/UCC
- BAN

259 1977-ci ildə Avropada hansı kodlaşdırma sistemi qəbul edildi?

- EAN/UCC
- BAN
- UPC
- EAN
- UCC

260 70-ci illərin əvvəllərində ABŞ-da həm sənayedə, həm də ticarətdə hansı kod sistemi qəbul edilərək tətbiq edilməyə başladı?

- EAN/UCC
- BAN
- EAN
- UPC
- UCC

261 Ştrixli kodlar ilk dəfə harada tətbiq edilmişdir?

- Yaponiyada maşınqayırma sənayesində
- Fransada ətriyyat kosmetika firmalarında
- Böyük Britaniya yeyinti sənayesində
- ABŞ-dadəmir yolu nəqliyyatında
- Almaniyada yüngül sənayedə

262 Ştrixli kodlar ilk dəfə nə zaman tətbiq edilmişdir?

- 1970-ci ildə
- 1940-cı ildə
- 1932-ci ildə
- 1960-cı ildə
- 1968-ci ildə

263 Xətti kod sistemindən ilk dəfə harada istifadə edilmişdir?

- Yaponiyada maşınqayırma sənayesində
- ABŞ-dadəmir yolu nəqliyyatında
- Fransada ətriyyat kosmetika firmalarında
- Böyük Britaniya yeyinti sənayesində
- Almaniyada yüngül sənayedə

264 Ştrixli eyniləşdirmənin əsasını təşkil edən xətti kodlar nə zaman istifadə edilmişdir?

- 1970-ci ildə
- 1960-cı ildə
- 1940-cı ildə
- 1932-ci ildə
- 1968-ci ildə

265 EAN-13 kodunda əgər müəssisənin kodu 7 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 5

- 6
- 3
- 2
- 4

266 Belçika-Lüksemburq milli təşkilatının prefiksi neçədir?

- 380
- 54
- 37
- 460
- 467

267 Avropada istehsal olunan Coca-Cola şirkətinin məhsulları hansı ölkənin prefiksində malikdir?

- Almaniya
- Kanada
- Belçika-Lüksemburq
- ABŞ
- Rusiya

268 Aşağıdakılardan hansı EAN-13 kodunda ilk 12 rəqəmlər əsasında təyin olunur?

- Müəssisənin sıra nömrəsi
- Nəzarət kodu
- Prefiks
- Milli təşkilatın nömrəsini
- Əmtənin sıra nömrəsini

269 Prefiks və milli təşkilat daxilində müəssisənin nömrəsi birlikdə nəyi ifadə edir?

- Milli təşkilatın nömrəsini
- Müəssisənin qeydiyyat nömrəsini
- Nəzarət kodunu
- Müəssisənin sıra nömrəsini
- Əmtənin sıra nömrəsini

270 EAN-13 kodunda nəzarət rəqəmi necə hesablanır?

- İlk 3 rəqəmdən hesablanır
- Əvvəlki 12 rəqəmdən hesablanır
- İlk 6 rəqəmdən hesablanır
- İlk 7-9 rəqəmdən hesablanır
- İlk 4-5 rəqəmdən hesablanır

271 EAN-13 kodunda axırıncı rəqəm nəyi göstərir?

- Əmtənin müəssisə daxili sıra nömrəsidir
- Nəzarət kodudur
- Əmtənin qiymətidir
- Prefiksidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir

272 EAN-13 kodunda 8-12 rəqəmlər nəyi göstərir?

- Nəzarət kodudur
- Əmtənin müəssisə daxili sıra nömrəsidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Prefiksidir

Əmtənin qiymətidir

273 EAN-13 kodunda prefiks də daxil olmaqla 7-9 rəqəm nəyi göstərir?

- Nəzarət kodudur
 Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
 Prefiksidir
 Əmtənin müəssisə daxili sıra nömrəsidir
 Əmtənin qiymətidir

274 ABŞ və Kanadanın EAN prefiksi neçədir?

- 30-37
 00-13
 476
 460
 869

275 Fransanın EAN prefiksi neçədir?

- 30-37
 869
 460
 476
 380

276 Türkiyə üçün prefiks:

- 30-37-dir
 476-dır
 460-dır
 869-dur
 380-dir

277 Rusiya üçün prefiks:

- 30-37-dir
 869-dur
 476-dır
 460-dır
 380-dir

278 Azərbaycan üçün prefiks:

- 30-37-dir
 869-dur
 460-dır
 476-dır
 380-dir

279 EAN-13 kodunda prefiksi hansı rəqəmlər göstərir?

- Axırıncı rəqəm
 Birinci rəqəm
 İlk 4-5 rəqəm
 İlk 2-3 rəqəm
 İlk 7-9 rəqəm

280 EAN-13 ştrixli kodunda ilk 2-3 rəqəm nəyi göstərir?

- Nəzarət kodudur
- Əmtənin müəssisədaxili sıra nömrəsidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Prefiksidir
- Əmtənin qiymətidir

281 EAN-13 ştrixli kodu neçə rəqəmdən ibarətdir?

- 9
- 11
- 12
- 13
- 10

282 Milli təşkilatların EAN tərəfindən verilən prefiksləri hansı formada qeyd edilir?

- m1,m2,m3
- d1,d2,d3
- b1,b2,b3
- f1,f2,f3
- 11,12,13

283 Ştrixli kodun ilk iki və ya üç dərəcəsi necə adlanır?

- İşarə
- Marka
- Simvol
- Prefiks
- Nömrə

284 EAN ştrixli kodlaşdırmanın neçə növü vardır?

- 5
- 1
- 3
- 2
- 4

285 EAN ştrixli kodlaşdırmanın neçə tipi vardır?

- 5
- 1
- 2
- 3
- 4

286 EAN/UCC sistemi özündə neçə milli təşkilatı birləşdirir?

- 65
- 85
- 82
- 92
- 79

287 EAN/UCC sistemi özündə neçə ölkənin milli təşkilatını birləşdirir?

- 55
- 70
- 80

- 94
 65

288 Avropa və Şimali Amerika əmtəə nömrələnməsi assosiasiyaları əsasında yaranan beynəlxalq kodlaşdırma sistemi hansıdır?

- UCC
 UPC
 EAN
 EAN/UCC
 BAN

289 Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin elementlərinin eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır?

- Qablaşdırma kodları
 İdentifikasiya kodları
 Əmtəə kodları
 Texnoloji kodlar
 Tara kodları

290 Əmtəə istehsalçılarının eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır?

- Texnoloji kodlar
 Tara kodları
 İdentifikasiya kodları
 Əmtəə kodları
 Qablaşdırma kodları

291 Ştrixli kodlar hansı qruplara bölünür?

- əmtəə və tara
 əmtəə və qablaşdırma
 əmtəə və xidmət
 əmtəə və texnoloji
 texnoloji və qablaşdırma

292 Ştrixli kodlar neçə qrupa bölünür?

- 6.0
 4.0
 3.0
 2.0
 5.0

293 Hazırda müxtəlif şirkətlər tərəfindən istehsal edilən məhsulların 99%-nin üzərinə hansı kodlar vurulur?

- Xətti kodlar
 Hərflə kodlar
 Rəqəmli kodlar
 Ştrixli kodlar
 Hərflə-rəqəmli kodlar

294 Hal hazırda bütün dünyada əmtəələri eyniləşdirərkən hansı kodlara üstünlük verilir?

- EAN/UCC
 BAN
 UPC
 EAN

UCC

295 Hansı kodlaşdırma sistemi Almaniyada hələ də əsas kodlaşdırma kimi istifadə olunur?

- EAN/UCC
 EAN
 UPC
 BAN
 UCC

296 BAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdi?

- 1970-ci ildə Yaponiyada
 1932-ci ildə İngiltərədə
 1977-ci ildə Avropada
 1968-ci ildə Almaniyada
 1960-cı ildə ABŞ-da

297 EAN və UPC kodlarının oxşarlığı nədən ibarətdir?

- Hər iki kodlaşdırmada eyni hərflərdən istifadə edilir
 Hər iki kodlaşdırmada eyni sayda işarələrdən istifadə edilir
 Hər iki kodlaşdırmada eyni sayda ştrix və boşluqlardan istifadə edilir
 Hər iki kodlaşdırmada ştrixlərin və boşluqların müəyyən məcmuusundan istifadə edilir
 Hər iki kodlaşdırmada eyni sayda rəqəmlərdən istifadə edilir

298 EAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdir?

- 1970-ci ildə Yaponiyada
 1960-cı ildə ABŞ-da
 1932-ci ildə İngiltərədə
 1977-ci ildə Avropada
 1968-ci ildə Fransada

299 Hazırda ABŞ-da qəbul edilmiş standart kod hansıdır?

- EAN/UCC
 BAN
 EAN
 UPC
 UCC

300 1977-ci ildə Avropada hansı kodlaşdırma sistemi qəbul edildi?

- EAN/UCC
 BAN
 UPC
 EAN
 UCC

301 70-ci illərin əvvəllərində ABŞ-da həm sənayedə, həm də ticarətdə hansı kod sistemi qəbul edilərək tətbiq edilməyə başladı?

- EAN/UCC
 UPC
 EAN
 BAN
 UCC

302 Ştrixli kodlar ilk dəfə harada tətbiq edilmişdir?

- Almaniya yüngül sənayedə
- Yaponiyada maşınqayırma sənayesində
- Böyük Britaniya yeyinti sənayesində
- ABŞ-dadəmir yolu nəqliyyatında
- Fransada ətriyyat kosmetika firmalarında

303 Ştrixli kodlar ilk dəfə nə zaman tətbiq edilmişdir?

- 1970-ci ildə
- 1960-cı ildə
- 1932-ci ildə
- 1940-cı ildə
- 1968-ci ildə

304 Xətti kod sistemindən ilk dəfə harada istifadə edilmişdir?

- Yaponiyada maşınqayırma sənayesində
- Almaniya yüngül sənayedə
- Böyük Britaniya yeyinti sənayesində
- Fransada ətriyyat kosmetika firmalarında
- ABŞ-dadəmir yolu nəqliyyatında

305 Ştrixli eyniləşdirmənin əsasını təşkil edən xətti kodlar nə zaman istifadə edilmişdir?

- 1970-ci ildə
- 1932-ci ildə
- 1940-cı ildə
- 1960-cı ildə
- 1968-ci ildə

306 76 22300 72030C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 7.0
- 8.0
- 5.0
- 3.0
- 2.0

307 Daşınma vahidlərinin eyniləşdirmə işarəsi neçə rəqəmdən ibarət olmalıdır?

- 14
- 18
- 11
- 12
- 13

308 Aşağıdakılardan hansı EAN-COM-da sifariş haqqında məlumatın təsviridir?

- PARERS
- ORDERS
- PRICAT
- PRODAT
- PARTİN

309 Aşağıdakılardan hansı EAN-COM-da müəssisələr haqqında məlumatın təsviridir?

- PARERS

- PARTİN
- PRODAT
- PRİCAT
- ORDERS

310 Aşağıdakılardan hansı EAN-COM-da məhsullar haqqında məlumatın təsviridir?

- PARERS
- PRODAT
- PRİCAT
- PARTİN
- ORDERS

311 Aşağıdakılardan hansı EAN-COM-da əmtəələr kataloqunun təsviridir?

- PRODAT
- PRİCAT
- PARERS
- ORDERS
- PARTİN

312 481 0431 00416 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 2
- 6
- 5
- 4
- 3

313 476 0036 70039 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 4
- 3
- 6
- 5
- 2

314 9789952465176C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 8
- 6
- 7
- 9

315 978995246517C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 1.0

316 8690526 02342C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 8
- 6
- 7

9

317 40111000 09 199 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6
 2
 4
 3
 5

318 4606782 00511C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 3
 6
 7
 8
 5

319 46 76221 35746C EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 3.0
 5.0
 6.0
 7.0
 4.0

320 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 5-ci addımını hansıdır?

- 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanılır
 Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 Alınmış cəm 3-ə vurulur

321 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 4-cü addımını hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 Alınmış cəm 3-ə vurulur
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanılır
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır

322 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 3-cü addımını hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 Alınmış cəm 3-ə vurulur
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanılır

323 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 2-ci addımını hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanılır
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır

- Alınmış cəm 3-ə vurulur
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

324 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablama alqoritminin 1-ci addımı hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
 Alınmış cəm 3-ə vurulur
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

325 Kiçik ölçülü əmtəələrin eyniləşdirilməsi üçün hansı yeni işarələmə növü hazırlanır?

- TSS
 PSS
 USS
 RSS
 İSS

326 EAN-8 kodu İTF-14-ə daxil edilən zaman onun əvvəlinə neçə sıfır artırılır?

- 4.0
 5.0
 1.0
 2.0
 3.0

327 EAN-13 kodu qablaşdırmanın üzərindəki etiket yerinin neçə faizini örtən zaman EAN-8 kodu istifadə olunur?

- 20
 21
 22
 18
 25-dən çox

328 EAN-8 ştrixli kodunda hansı məlumat EAN-13-dən fərqli olaraq yoxdur?

- Qiymət kodu
 Müəssisənin kodu
 Nəzarət kodu
 Əmtəənin kodu
 Prefiks

329 EAN-8 ştrixli kodunun standart ölçüsü neçə mm-dir?

- 32,31x26,73
 37,31x26,73
 21,31x26,73
 26,31x26,73
 28,31x26,73

330 Aşağıdakı EAN-13 kodlarından hansı Rusiyanın milli təşkilatının kodunu daşıyır?

- 486 0080 322106
 460 0080 322106
 482 3012 208013
 869 0526 02342 7

476 0031 10016 7

331 Aşağıdakı EAN-13 kodlarından hansı Ukraynanın milli təşkilatının kodunu daşıyır?

- 469 0080 322106
 482 3012 208013
 869 0526 02342 7
 476 0031 10016 7
 460 0080 322106

332 Aşağıdakı EAN-13 kodlarından hansı Türkiyənin milli təşkilatının kodunu daşıyır?

- 469 0080 322106
 869 0526 02342 7
 476 0031 10016 7
 460 0080 322106
 482 3012 208013

333 Aşağıdakı EAN-13 kodlarından hansı Azərbaycan milli təşkilatının kodunu daşıyır?

- 469 0080 322106
 476 0031 10016 7
 460 0080 322106
 869 0526 02342 7
 482 3012 208013

334 460 5504 51236 1 dərəcəli EAN-13 kodunu daşıyan məhsul hansı ölkənin prefiksində malikdir?

- Türkiyə
 Rusiya
 Azərbaycan
 Türkiyə
 Azərbaycan

335 460 0080 322106 dərəcəli EAN-13 kodunu daşıyan məhsul hansı ölkənin prefiksində malikdir?

- Azərbaycan
 Türkiyə
 Azərbaycan
 Türkiyə
 Rusiya

336 869 0526 02342 7 dərəcəli EAN-13 kodunu daşıyan məhsul hansı ölkənin prefiksində malikdir?

- Azərbaycan
 Türkiyə
 Türkiyə
 Azərbaycan
 Rusiya

337 476 0031 10016 7 dərəcəli EAN-13 kodunu daşıyan məhsul hansı ölkənin milli təşkilatının prefiksində malikdir?

- Rusiya
 Azərbaycan
 Yaponiya
 Türkiyə
 Çin

338 460 5504 51514C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 0
 1
 2
 3
 4

339 460 5504 51236 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
 2
 3
 4
 1

340 460 0080 32210C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
 7
 6
 9
 8

341 869 0526 02342 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 8
 7
 4
 5
 6

342 482 3012 20801C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6
 3
 4
 2
 5

343 76 22300 72030C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
 8
 7
 2
 3

344 Daşınma vahidlərinin eyniləşdirmə işarəsi neçə rəqəmdən ibarət olmalıdır?

- 14
 18
 11
 12
 13

345 Aşağıdakılardan hansı EAN-COM-da sifariş haqqında məlumatın təsviridir?

- PARERS

- ORDERS
- PRİCAT
- PRODAT
- PARTİN

346 Aşağıdakılardan hansı EAN-COM-da müəssisələr haqqında məlumatın təsviridir?

- PRİCAT
- PRODAT
- PARERS
- PARTİN
- ORDERS

347 Aşağıdakılardan hansı EAN-COM-da məhsullar haqqında məlumatın təsviridir?

- PARERS
- PRODAT
- PRİCAT
- PARTİN
- ORDERS

348 Aşağıdakılardan hansı EAN-COM-da əmtəələr kataloqunun təsviridir?

- PARERS
- ORDERS
- PRİCAT
- PRODAT
- PARTİN

349 481 0431 00416 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 2
- 6
- 5
- 4
- 3

350 476 0036 70039 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6
- 3
- 2
- 4
- 5

351 9789952465176C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 8
- 6
- 7
- 9

352 978995246517C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 1
- 6
- 4
- 3

2

353 8690526 02342C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

5

8

6

7

9

354 40111000 09 199 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

6

2

4

3

5

355 4606782 00511C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

3

6

7

8

5

356 46 76221 35746C EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

3

5

6

7

4

357 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablama alqoritminin 5-ci addımı hansıdır?

2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır

3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanılır

2-ci və 3-cü addımdan alınmış nəticələr toplanılır

Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır

Alınmış cəm 3-ə vurulur

358 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablama alqoritminin 4-cü addımı hansıdır?

Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır

Alınmış cəm 3-ə vurulur

3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanılır

2-ci və 3-cü addımdan alınmış nəticələr toplanılır

2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır

359 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablama alqoritminin 3-cü addımı hansıdır?

Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır

2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır

Alınmış cəm 3-ə vurulur

3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanılır

- 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

360 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablama alqoritminin 2-ci addımı hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın10-cu həddən alınmış nəticə çıxılır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 Alınmış cəm 3-ə vurulur
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

361 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablama alqoritminin 1-ci addımı hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın10-cu həddən alınmış nəticə çıxılır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
 Alınmış cəm 3-ə vurulur
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

362 Kiçik ölçülü əmtəələrin eyniləşdirilməsi üçün hansı yeni işarələmə növü hazırlanır?

- TSS
 PSS
 USS
 RSS
 İSS

363 EAN-8 kodu İTF-14-ə daxil edilən zaman onun əvvəlinə neçə sıfır artırılır?

- 1
 3
 4
 5
 2

364 EAN-13 kodu qablaşdırmanın üzərindəki etiket yerinin neçə faizini örtən zaman EAN-8 kodu istifadə olunur?

- 21
 18
 20
 25-dən çox
 22

365 EAN-8 ştrixli kodunda hansı məlumat EAN-13-dən fərqli olaraq yoxdur?

- Əmtəənin kodu
 Müəssisənin kodu
 Qiymət kodu
 Prefiks
 Nəzarət kodu

366 EAN-8 ştrixli kodunun standart ölçüsü neçə mm-dir?

- 37,31x26,73
 28,31x26,73
 26,31x26,73
 21,31x26,73

32,31x26,73

367 EAN-8 ştrixli kodları hansı malların üzərinə vurulur?

- Dəmir yolla daşınan malların
- Kiçik ölçülü malların
- Böyük ölçülü malların
- Böyük həcmli malların
- Nəqliyyat qablaşdırmalarının

368 Kiçik ölçülü qablaşdırmalar üçün hansı ştrixli kodlardan istifadə olunur?

- EAN-12
- EAN-8
- İTF-14
- EAN-13
- EAN-11

369 EAN-13 ştrixli kodu əmtəə üzərində təxminən hansı ölçülü sahəni əhatə edir (mm-lə)?

- 57x36
- 37x26
- 47x36
- 44x26
- 54x35

370 Ştrixli kodların nəqliyyat variantının ilk rəqəminin hansı intervalda nömrələnməsinə icazə verilir?

- 1-4
- 1-8
- 1-7
- 1-6
- 1-5

371 14 dərəcəli qablaşdırma kodunun tərkibinə EAN-13 kodunun neçə dərəcəsi daxil edilir?

- 9
- 12
- 13
- 11
- 10

372 Nəqliyyat qablaşdırmalarının üzərinə vurulan ştrixli kodları necə işarəliyirlər?

- EAN-13
- İTF-14
- UPC-8
- EAN-8
- EAN-11

373 Nəqliyyat qablaşdırmalarının üzərinə hansı kodlar vurulur?

- UPC-8
- EAN-13
- EAN-11
- EAN-8
- EAN-14

374 Nəqliyyat qablaşdırmalarının üzərinə neçə dərəcəli ştrixli kodlaşdırma vurulur?

- 7
- 9
- 14
- 13
- 8

375 Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin hansı qablaşdırma növləri fərqləndirilir?

- Sistemli və qruplaşdırılmış qablaşdırma
- Tək və qruplaşdırılmış qablaşdırma
- Sistemli və həcmli qablaşdırma
- Vahid və həcmli qablaşdırma
- Vahid və sistemli qablaşdırma

376 Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin neçə qablaşdırma növü fərqləndirilir?

- 2
- 3
- 4
- 5
- 6

377 Tək qablaşdırılmış əmtəələrin müəyyən sayının ümumi qablaşdırılması necə adlanır?

- Sistemli qablaşdırma
- Tək qablaşdırma
- Qablaşdırma vahidi
- Həcmli qablaşdırma
- Qruplaşdırılmış qablaşdırma

378 Əmtəə vahidinin ayrıca qablaşdırılması necə adlanır?

- Sistemli qablaşdırma
- Həcmli qablaşdırma
- Tək qablaşdırma
- Qablaşdırma vahidi
- Qruplaşdırılmış qablaşdırma

379 Əksəriyyət ştrixli kodlarda əmtəənin kodu neçə rəqəmdən ibarət olur?

- 4
- 5
- 8
- 7
- 6

380 Əksəriyyət ştrixli kodlarda müəssisənin kodu neçə rəqəmdən ibarət olur?

- 3
- 4
- 5
- 6
- 7

381 EAN-13 kodunda əgər əmtəənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 3
- 4

- 5
- 6
- 7

382 EAN-13 kodunda əgər əmtənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 6
- 5
- 9
- 8
- 7

383 EAN-13 kodunda əgər əmtənin kodu 3 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 7
- 6
- 3
- 4
- 5

384 EAN-13 kodunda əgər əmtənin kodu 2 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 5
- 6
- 3
- 7
- 4

385 EAN-13 kodunda əgər müəssisənin kodu 6 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 6
- 3
- 2
- 4
- 5

386 EAN-13 kodunda əgər müəssisənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 2
- 3
- 4
- 5
- 6

387 EAN-13 kodunda əgər müəssisənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 2
- 5
- 4
- 6
- 3

388 EAN-13 kodunda 3 rəqəmli prefiksdən sonra gələn neçə rəqəm müəssisənin və əmtənin kodunu göstərir?

- 6
- 9
- 10
- 8
- 7

389 USN-də təsnifatın ali səviyyəsi hansı kateqoriyadır?

- Subpozisiyalar
- Yarımqruplar
- Qruplar
- Bölmələr
- Əmtəə pozisiyaları

390 USN-da təsnifatın obyektini hansı mallardır?

- Yeyinti məhsulları
- Sənaye malları
- Ərzaq malları
- Beynəlxalq ticarətdə, tədavüldə olan bütün mallar
- Yüngül sənaye malları

391 USN-dən neçə dövlətin istifadə etməsi nəzərdə tutulurdu?

- 80
- 100
- 120
- 150.0
- 90.0

392 Aşağıdakılardan hansı dünya dövlətlərinin əksəriyyəti üçün vahid əmtəə klassifikatoru kimi işlənilib hazırlanmışdır?

- UPA
- İSO
- AİB BN
- USN
- EAN

393 HSN-in hazırlanmasında neçə ölkə iştirak etmişdir?

- 49
- 52
- 56
- 59.0
- 48.0

394 Əmtəələrin təsnifatının və kodlaşdırılmasının uyğunlaşdırılmış nomenklatura sistemi haqqında Beynəlxalq konvensiya nə zaman qüvvəyə minmişdir?

- 1985-ci ildən
- 1987-ci ildən
- 1990-cı ildən
- 1988-ci ildən
- 1981-ci ildən

395 Uyğunlaşdırılmış nomenklatura sistemi əmtələrin hansı intervalda detallaşdırılmasına imkan yaradır?

- 4-9 işarəyə qədər
 5-10 işarəyə qədər
 6-12 işarəyə qədər
 7-14 işarəyə qədər
 5-12 işarəyə qədər

396 “Sair” subpozisiyalarının 6 rəqəmli kodlarının 5-ci və 6-cı rəqəmləri hansı rəqəmlərlə göstərilir?

- 2 və 1
 5 və 4
 7 və 6
 8 və 9
 3 və 2

397 HNS-də “sair mallar” qruplaşmaları bütün subpozisiyaların hansı hissəsini təşkil edir?

- 1/6
 1/3
 1/2
 1/4
 1/5

398 HNS-də “sair mallar” qruplaşmalarının əsas miqdarı hansı təsnifat səviyyəsində yerləşir?

- Beşinci
 Üçüncü
 İkinci
 Sonuncu
 Dördüncü

399 Əgər HNS-də əmtəə subpozisiyasının adlarının əvvəlinə “— —” işarəsi qoyulmuşdursa bu onu göstərir ki, subpozisiya:

- 7-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 5-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 6 rəqəmli kod çərçivəsində tamamilə detallaşdırılmışdır
 3-cü təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 4-cü təsnifat səviyyəsində kimi detallaşdırılmışdır

400 HNS-də neçə əmtəə subpozisiyasının adlarının əvvəlinə “— —” işarəsi qoyulmuşdur

- 2239
 2238
 2249
 2258.0
 2259.0

401 Əgər əmtəə subpozisiyasında kodun 6-cı rəqəmi “0”-la əvəz edilibsə bu onu göstərir ki, subpozisiya:

- 3-cü təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər
 6-cı təsnifat səviyyəsində 1-dən 5-ə qədər detallaşdırıla bilər
 5-ci təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər
 6-cı təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər
 7-cı təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər

402 Əgər əmtəə subpozisiyasının adlarının əvvəlinə “—” işarəsi qoyulmuşdursa, bu onu göstərir ki:

- Subpozisiya 3-cü təsnifat səviyyəsinə kimi detallandırılmışdır
- Subpozisiya 4-cü təsnifat səviyyəsinə kimi detallandırılmışdır
- Subpozisiya 6-ci təsnifat səviyyəsinə kimi detallandırılmışdır
- Subpozisiya 5-ci təsnifat səviyyəsinə kimi detallandırılmışdır
- Subpozisiya 7-ci təsnifat səviyyəsinə kimi detallandırılmışdır

403 HNS-də neçə əmtəə subpozisiyasında 6 rəqəmli kodda 6-cı rəqəm "0"-la əvəz edilmişdir?

- 2451
- 2249
- 2350
- 2450.0
- 2250.0

404 HNS-də neçə əmtəə subpozisiyasının adlarının əvvəlinə "—" işarəsi əlavə edilmişdir

- 2451
- 2249
- 2350
- 2450.0
- 2250.0

405 HNS-də neçə əmtəə subpozisiyası sonuna iki "0" əlavə edilən 4 rəqəmli koda malikdir?

- 315
- 312
- 310
- 311.0
- 313.0

406 Əmtəə pozisiyası detallandırılmayan zaman 6 rəqəmli kodun sonunda neçə "0" yazılır?

- 5
- 3
- 1
- 2.0
- 4.0

407 Əmtəə alt pozisiyası detallandırılmayan zaman 6 rəqəmli kodun sonunda neçə "0" yazılır?

- 5
- 3
- 2
- 1.0
- 4.0

408 Əgər əmtəə pozisiyası detallandırılmırsa o zaman əmtəə subpozisiyasının sonunda hansı sırada "0" kodu yazılır?

- 4-cü və 5-ci
- 8-ci və 9-cu
- 7-ci və 8-ci
- 5-ci və 6-cı
- 6-cı və 7-ci

409 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının ilk 6 rəqəmi haradan götürülür?

- UPA-dan

- EAN-dan
- AİB BN-dan
- HSN (USN)-dən
- İSO-dan

410 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının neçənci rəqəmləri AİB BN-dan götürülür?

- 4-cü və 5-ci
- 6-cı və 7-ci
- 8-ci və 9-cu
- 7-ci və 8-ci
- 5-ci və 6-cı

411 Məzmununna və adınna görə uyğun əmtəə pozisiyaları və ya alt pozisiyaları ilə üst-üstə düşən subpozisiyalarda neçə rəqəmli kodun sonuna “0” rəqəmi əlavə edilir?

- 7 rəqəmli
- 4 rəqəmli
- 5 rəqəmli
- 6 rəqəmli
- 3 rəqəmli

412 HSN-də təsnifat obyektı hansı mallardır?

- Qeyri-ərzaq malları
- Beynəlxalq ticarətdə olan bütün mallar
- Sertifikatlaşdırılmış mallar
- Ekoloji təmiz mallar
- Ərzaq malları

413 6. Məzmununna və adınna görə uyğun əmtəə pozisiyaları və ya alt pozisiyaları ilə üst-üstə düşən subpozisiyalarda 6 rəqəmli kodun sonuna hansı rəqəm əlavə edilir?

- 4
- 2
- 1
- 0.0
- 3.0

414 5. Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “subpozisiyalar” təsnifatın neçənci pilləsində yerləşir?

- İkinci
- Dördüncü
- Beşinci
- Altıncı
- Üçüncü

415 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “alt pozisiyalar” təsnifatın neçənci pilləsində yerləşir?

- Altıncı
- Üçüncü
- Dördüncü
- Beşinci
- İkinci

416 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “mal pozisiyaları” təsnifatın neçənci pilləsində yerləşir?

- Altıncı
 İkinci
 Üçüncü
 Dördüncü
 Beşinci

417 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “yarımqruplar” təsnifatın neçənci pilləsində yerləşir

- Altıncı
 Dördüncü
 İkinci
 Üçüncü
 Beşinci

418 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “qruplar” təsnifatın neçənci pilləsində yerləşir

- Beşinci
 İkinci
 Birinci
 Üçüncü
 Dördüncü

419 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “bölmələr” təsnifatın neçənci pilləsində yerləşir

- Beşinci
 Üçüncü
 İkinci
 Birinci
 Dördüncü

420 HSN-də rəqəmli kodun vahid sırasını müəyyən etmək üçün sonradan detallaşdırılmayan təsnifat qruplarına hansı rəqəm əlavə edilir?

- 4
 2
 1
 0.0
 3.0

421 HSN-də malın adının əvvəlində hansı işarə qoyulur?

- “≠”
 Ştrix
 Rəqəm
 “_”
 “-”

422 HSN-də təsnifatın hansı pilləsi “—” ilə işarələnir?

- Qruplar
 Bölmələr
 Subpozisiyalar
 Alt pozisiyalar
 Yarımqruplar

423 HSN-da alt pozisiyalar necə işarələnir?

- Ştrixlərlə
- Rum rəqəmləri ilə
- Ərəb rəqəmləri ilə
- “—” ilə
- Hərflərlə

424 HNS-də təsnifatın hansı pilləsi üçün rəqəmli kod nəzərdə tutulmayıb?

- Qruplar üçün
- Bölmələr üçün
- Subpozisiyalar üçün
- Alt pozisiyalar üçün
- Yarımqruplar üçün

425 HNS-də təsnifatın hansı pillələri Ərəb rəqəmləri ilə işarələnir?

- Bölmələr, qruplar və yarımqruplar
- Alt pozisiyalar və subpozisiyalar
- Bölmələr və qruplar
- Bölmələr və yarımqruplar
- Qruplar, pozisiyalar və subpozisiyalar

426 HNS-də qruplar, pozisiyalar və subpozisiyalar nə ilə işarələnir?

- “—” ilə
- Hərflərlə
- Rum rəqəmləri ilə
- Ərəb rəqəmləri ilə
- Ştrixlərlə

427 XİFƏN-da kodların uzunluğu neçəyə bərabərdir?

- 5
- 7
- 8
- 9.0
- 6.0

428 HNS-də təsnifatın hansı pillələri Rum rəqəmləri ilə işarələnir?

- Alt pozisiyalar və subpozisiyalar
- Qruplar və yarımqruplar
- Bölmələr və qruplar
- Bölmələr və yarımqruplar
- Yarımqruplar və pozisiyalar

429 Əmtəələrin harmonik nomenklatura sistemində bölmələr və yarımqruplar nə ilə işarələnir?

- “—” ilə
- Hərflərlə
- Ərəb rəqəmləri ilə
- Rum rəqəmləri ilə
- Ştrixlərlə

430 Əmtəələrin harmonik sistem nomenklaturasında (HSN) kodlaşdırma üçün hansı işarələrdən istifadə olunur?

- Ştrix və boşluqlardan
- Hərf-rəqəmlərdən
- Hərflərdən
- Rəqəmlərdən
- Ştrixlərdən

431 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının 9-cu rəqəmi nəyi ifadə edir?

- Bölmələrin sayını göstərir
- Yarımqruplara bölgünü göstərir
- Qrupu göstərir
- Pozisiyaların detallaşdırılması üçün nəzərdə tutulur
- Bölmənin sırasını göstərir

432 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının 7-ci və 8-ci rəqəmləri haradan götürülür?

- UPA-dan
- İSO-dan
- HNS-dən
- AİB BN-dan
- EAN-dan

433 Xarici iqtisadi fəaliyyətin ƏN-da malların kodlarının neçə rəqəmi HSN (USN) -dən götürülür?

- 2
- 4
- 5
- 6.0
- 3.0

434 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında mallar neçə rəqəmli koda malik olurlar?

- 6
- 8
- 10
- 9.0
- 7.0

435 HSN (USN) üzrə təsnifatda neçə subpozisiya vardır?

- 5219
- 5018
- 5119
- 5019.0
- 5118.0

436 HSN (USN) üzrə təsnifatın altıncı pilləsi hansıdır?

- Mal pozisiyaları
- Yarımqruplar
- Bölmələr
- Subpozisiyalar
- Qruplar

437 HSN (USN) üzrə təsnifatda neçə alt pozisiya vardır?

- 3548
- 3856

- 3458
- 3558.0
- 3568.0

438 HSN (USN)üzrə təsnifatın beşinci pilləsi hansıdır?

- Alt pozisiyalar
- Yarımqruplar
- Bölmələr
- Subpozisiyalar
- Qruplar

439 HSN (USN)üzrə təsnifatda neçə mal pozisiyası vardır?

- 1232
- 1233
- 1242
- 1241.0
- 1224.0

440 HSN (USN) üzrə təsnifatın dördüncü pilləsi hansıdır?

- Yarımqruplar
- Subpozisiyalar
- Alt pozisiyalar
- Əmtəə pozisiyaları
- Bölmələr

441 HNS(UNS) üzrə təsnifatda neçə yarımqrup vardır?

- 30
- 32
- 34
- 33.0
- 31.0

442 HSN(USN) üzrə təsnifatın üçüncü pilləsi hansıdır?

- Bölmələr
- Alt pozisiyalar
- Mal pozisiyaları
- Yarımqruplar
- Subpozisiyalar

443 HSN(USN)üzrə təsnifatda neçə qrup vardır?

- 94
- 98
- 96
- 97.0
- 95.0

444 HSN(USN) üzrə təsnifatın ikinci pilləsi hansıdır?

- Subpozisiyalar
- Mal pozisiyaları
- Yarımqruplar
- Qruplar
- Alt pozisiyalar

445 HSN(USN) üzrə təsnifatda neçə bölmə vardır?

- 23
 19
 18
 21.0
 22.0

446 HSN(USN) üzrə təsnifatın birinci pilləsi hansıdır?

- Alt pozisiyalar
 Yarımqruplar
 Qruplar
 Bölmələr
 Mal pozisiyaları

447 HSN(USN) üzrə təsnifat neçə pillədən ibarətdir?

- 2
 4
 5
 6.0
 3.0

448 Əmtələrin təsnifatının və kodlaşdırılmasının uyğunlaşdırılmış nomenklatura sisteminin struktur elementləri hansılardır?

- Təsnifat və kodlaşdırma əlamətləri
 Əmtə kodlarının sayı və mal pozisiyalarının sayı
 Təsnifatın dərinliyi və mal pozisiyalarının sayı
 Təsnifat və kodlaşdırma sistemləri
 Təsnifat və kodlaşdırma metodları

449 Aşağıdakılardan hansı beynəlxalq ticarətdə əmtələrin təsnifat və kodlarının müəyyən edilməsində əsas hesab edilir?

- DÖST və İSO
 EAN və UPA
 İSO və EAN
 HSN(USN) və AİB BN
 İSO və UPA

450 Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətinin əmtə nomenklaturası hansı sənədlərə əsasən tərtib edilir?

- DÖST və İSO
 EAN və UPA
 İSO və EAN
 HSN(USN) və AİB BN
 İSO və UPA

451 Kimya sənayesi məhsulları USN-də neçə qrupa bölünür?

- 9
 1
 3
 11.0
 5.0

452 USN-in VI bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Diri heyvan və heyvandarlıq məhsulları
- Bitki mənşəli məhsullar
- Mineral məhsullar
- Kimya sənayesi məhsulları
- Heyvan və bitki mənşəli yağlar

453 Kimya sənayesi məhsulları USN-də neçənci bölmədə kodlaşdırılır?

- II
- IV
- V
- VI
- III

454 Mineral məhsullar USN-də neçə yarımqrupa bölünür?

- 8
- 3
- 5
- Bölünmür
- 6.0

455 Mineral məhsullar USN-də neçə qrupa bölünür?

- 11
- 5
- 1
- 3.0
- 9.0

456 USN-in V bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Kimya sənayesi məhsulları
- Heyvan və bitki mənşəli yağlar
- Bitki mənşəli məhsullar
- Mineral məhsullar
- Diri heyvan və heyvandarlıq məhsulları

457 Mineral məhsullar USN-də neçənci bölmədə yerləşir?

- II
- IV
- V
- I
- III

458 Yeyinti sənayesi məhsulları USN-də neçə yarımqrupa bölünür?

- 19
- 3
- 2
- Bölünmür
- 6.0

459 Yeyinti sənayesi məhsulları USN-də neçə qrupa bölünür?

- 11

- 1
- 5
- 9.0
- 3.0

460 USN-in IV bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Mineral məhsullar
- Heyvan və bitki mənşəli yağlar
- Bitki mənşəli məhsullar
- Yeyinti sənayesi məhsulları
- Diri heyvan və heyvandarlıq məhsulları

461 Yeyinti sənayesi məhsulları USN-də neçənci bölmədə yerləşir?

- V
- II
- III
- IV
- I

462 Bitki mənşəli məhsullar USN-də neçə qrupa bölünür?

- 11
- 1
- 5
- 9.0
- 3.0

463 Bitki mənşəli məhsullar USN-də neçə yarımqrupa bölünür?

- 5
- 3
- 2
- Bölünmür
- 4.0

464 USN-in II bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Mineral məhsullar
- Diri heyvan və heyvandarlıq məhsulları
- Heyvan və bitki mənşəli yağlar
- Bitki mənşəli məhsullar
- Yeyinti sənayesi məhsulları

465 Bitki mənşəli məhsullar USN-də neçənci bölmədə yerləşir?

- V
- III
- I
- II
- IV

466 Diri heyvan və heyvandarlıq məhsulları USN-də neçə yarımqrupa bölünür?

- 5
- 3
- 2
- Bölünmür

4.0

467 Diri heyvan və heyvandarlıq məhsulları USN-də neçə qrupa bölünür?

- 11
 3
 9
 5.0
 1.0

468 Heyvan və bitki mənşəli yağlar USN-də necənci bölmədə yerləşir?

- V
 I
 II
 III
 IV

469 “Qeyri-üzvi kimya məhsulları, qiymətli və nadir metalların üzvi və qeyri-üzvi birləşmələri, radioaktiv elementlər və ya onların izotopları” əmtəə qrupu USN-də hansı kodla göstərilir?

- 24
 26
 27
 28.0
 25.0

470 27 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Tütün və onun sənaye əvəzediciləri
 Mineral yanacaqlar, neft və neft məhsulları, bitumlu minerallar
 Qarışıq yeyinti məhsulları
 Spirtli və spirtsiz içkilər, sirkələr
 Flizlər, şlaklar və kül

471 26 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Kakao və ondan olan məhsullar
 Spirtli və spirtsiz içkilər, sirkələr
 Tütün və onun sənaye əvəzediciləri
 Flizlər, şlaklar və kül
 Qarışıq yeyinti məhsulları

472 “Mineral yanacaqlar, neft və neft məhsulları, bitumlu minerallar” USN-da hansı kodla göstərilir?

- 23
 25
 26
 27.0
 24.0

473 “Flizlər, şlaklar və kül” əmtəə qrupu əmtəələrin USN-da hansı kodla göstərilir?

- 22
 24
 25
 26.0
 23.0

474 25 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Kakao və ondan olan məhsullar
- Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement
- Tütün və onun sənaye əvəzediciləri
- Spirtli və spirtsiz içkilər, sirkələr
- Qarışıq yeyinti məhsulları

475 24 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
- Qarışıq yeyinti məhsulları
- Spirtli və spirtsiz içkilər, sirkələr
- Tütün və onun sənaye əvəzediciləri
- Kakao və ondan olan məhsullar

476 23 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
- Qarışıq yeyinti məhsulları
- Spirtli və spirtsiz içkilər, sirkələr
- Tamlı yeyinti sənayesi məhsullarının qalıq və tullantıları, hazır heyvan yemləri
- Kakao və ondan olan məhsullar

477 22 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şimiyyat məmulatları
- Kakao və ondan olan məhsullar
- Qarışıq yeyinti məhsulları
- Spirtli və spirtsiz içkilər, sirkələr
- Şəkər və şəkərdən olan şimiyyat məhsulları

478 21 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
- Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şimiyyat məmulatları
- Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
- Qarışıq yeyinti məhsulları
- Kakao və ondan olan məhsullar

479 20 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Qarışıq yeyinti məhsulları
- Kakao və ondan olan məhsullar
- Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şimiyyat məmulatları
- Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
- Şəkər və şəkərdən olan şimiyyat məhsulları

480 19 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Qarışıq yeyinti məhsulları
- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
- Kakao və ondan olan məhsullar
- Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şimiyyat məmulatları
- Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar

481 18 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Qarışıq yeyinti məhsulları

- Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar;undan olan şimiyyat məmulatları
- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
- Kakao və ondan olan məhsullar
- Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar

482 17 kodu ilə əmtələrin USN-da hansı əmtə qrupu kodlaşdırılır?

- Qarışıq yeyinti məhsulları
- Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar;undan olan şimiyyat məmulatları
- Kakao və ondan olan məhsullar
- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
- Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar

483 “Duz; kükürd; torpaq və daş;suvaq materialları, əhəng və sement” əmtə qrupu USN-da hansı kodla göstərilir?

- 21
- 23
- 24
- 25.0
- 22.0

484 “Tütün və onun sənaye əvəziciləri” əmtə qrupu USN-da hansı kodla göstərilir?

- 20
- 22
- 23
- 24.0
- 21.0

485 “Tamlı yeyinti sənayesi məhsullarının qalıq və tullantıları, hazır heyvan yemləri” əmtə qrupu USN-da hansı kodla göstərilir?

- 19
- 22
- 21
- 23.0
- 20.0

486 “Spirтли və spirtsiz içkilər, sirkələr” əmtə qrupu USN-da hansı kodla göstərilir?

- 19
- 23
- 21
- 22.0
- 20.0

487 “Qarışıq yeyinti məhsulları” qrupu əmtələrin USN-da hansı kodla göstərilir?

- 17
- 19
- 20
- 21.0
- 18.0

488 “Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar” qrupu əmtələrin USN-da hansı kodla göstərilir?

- 18

- 17.0
- 21
- 20.0
- 19

489 “Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar;undan olan şirniyyat məmulatları”qrupu əmtəələrin USN-da hansı kodla göstərilir?

- 20
- 19.0
- 18
- 17
- 16.0

490 “Kakao və ondan olan məhsullar”qrupu əmtəələrin USN-da hansı kodla göstərilir?

- 20
- 18.0
- 17
- 16
- 19.0

491 “Şəkər və şəkərdən olan şirniyyat məhsulları”qrupu əmtəələrin USN-da hansı kodla göstərilir?

- 15
- 17.0
- 19
- 18.0
- 16

492 14 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar
- Hörmə işləri üçün nəzərdə tutulan bitki mənşəli materiallar və sair bitki mənşəli məhsullar
- Kofe və çaylar
- Dənli bitkilər
- Heyvanat və ya bitki mənşəli yağlar və piylər

493 13 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Hörmə işləri üçün nəzərdə tutulan bitki mənşəli materiallar və sair bitki mənşəli məhsullar
- Kofe və çaylar
- Dənli bitkilər
- Heyvanat və ya bitki mənşəli yağlar və piylər
- Laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar

494 Əmtəələrin USN-da “heyvanat və ya bitki mənşəli yağlar və piylər “ əmtəə qrupunun kodu neçədir?

- 11
- 12.0
- 15.0
- 14
- 13

495 Əmtəələrin USN-da “hörmə işləri üçün nəzərdə tutulan bitki mənşəli materiallar və sair bitki mənşəli məhsullar “ əmtəə qrupunun kodu neçədir?

- 10
- 14.0

- 13
- 12
- 11.0

496 Əmtəələrin USN-da “laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar“ əmtəə qrupunun kodu neçədir?

- 14
- 13.0
- 09
- 10.0
- 12

497 11 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Ət və yeyinti məhsulları
- Unüyütmə sənayesi məhsulları
- Dənli bitkilər
- Kofe və çaylar
- Tərəvəzlər

498 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Diri heyvanlar
- Dənli bitkilər
- Kofe və çaylar
- Tərəvəzlər
- Ət və yeyinti məhsulları

499 09 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Canlı ağaclar və digər bitkilər, kəsilmiş güllər və dekorativ yaşıllıqlar
- Tərəvəzlər
- Ət və yeyinti məhsulları
- Diri heyvanlar
- Kofe və çaylar

500 07 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Diri heyvanlar
- Tərəvəzlər
- Süd və süd məhsulları; yumurta; təbii bal
- Balıq və xərçəngkimilər, molyuskalar
- Ət və yeyinti məhsulları

501 02 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Tərəvəzlər
- Ət və yeyinti məhsulları
- Diri heyvanlar
- Balıq və xərçəngkimilər, molyuskalar
- Süd və süd məhsulları; yumurta; təbii bal

502 01 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Tərəvəzlər
- Diri heyvanlar
- Balıq və xərçəngkimilər, molyuskalar
- Süd və süd məhsulları; yumurta; təbii bal

Ət və yeyinti məhsulları

503 03 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Süd və süd məhsulları; yumurta; təbii bal
 Balıq və xərçəngkimilər, molyuskalar
 Tərəvəzlər
 Ət və yeyinti məhsulları
 Diri heyvanlar

504 04 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Balıq və xərçəngkimilər, molyuskalar
 Diri heyvanlar
 Süd və süd məhsulları; yumurta; təbii bal
 Ət və yeyinti məhsulları
 Tərəvəzlər

505 USN-in III bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Diri heyvan və heyvandarlıq məhsulları
 Heyvan və bitki mənşəli yağlar
 Kimya sənayesi məhsulları
 Mineral məhsullar
 Yeyinti sənayesi məhsulları

506 USN-də təsnifatın sonuncu səviyyəsi hansı kateqoriyadır?

- Əmtəə pozisiyaları
 Subpozisiyalar
 Bölmələr
 Qruplar
 Yarımqruplar

507 USN-in I bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Kimya sənayesi məhsulları
 Diri heyvan və heyvandarlıq məhsulları
 Heyvan və bitki mənşəli yağlar
 Yeyinti sənayesi məhsulları
 Mineral məhsullar

508 Diri heyvan və heyvandarlıq məhsulları USN-də necə bölmədə yerləşir?

- II
 I
 IV
 V
 III

509 Maye sintetik poliefinlər hansı əmtəə pozisiyasında kodlaşdırılır?

- 40.01- 40.14
 39.01- 39.11
 38.01- 38.14
 37.01- 37.14
 36.01- 36.08

510 Plastik kütlə və rezin məmulatları USN-də hansı əmtəə pozisiyalarında əhatə edilir?

- 40.01- 40.14
- 39.01- 39.14
- 38.01- 38.14
- 37.01- 37.14
- 41.01- 41.08

511 Əmtəələrin USN-da 40-cı qrupda hansı məmulatlar kodlaşdırılır?

- Plastik kütlə və onlardan olan məmulatlar
- Kauçuk və rezin məmulatları
- Gön xammalları və gönlər
- Gön məmulatları
- Xəz xammal və məmulatlar

512 Əmtəələrin USN-da 39-cu qrupda hansı məmulatlar kodlaşdırılır?

- Kauçuk və rezin məmulatları
- Plastik kütlə və onlardan olan məmulatlar
- Gön xammalları və gönlər
- Gön məmulatları
- Xəz xammal və məmulatlar

513 “Kauçuk və rezin məmulatları” USN-də hansı qrupda kodlaşdırılır?

- 40.0
- 41
- 39
- 38.0
- 37

514 “Plastik kütlə və onlardan olan məmulatlar “ USN-də hansı qrupda kodlaşdırılır?

- 40
- 38
- 37
- 36.0
- 39.0

515 Plastik kütlə və rezin məmulatları USN-də hansı qruplarda kodlaşdırılır?

- 34;35
- 35;36
- 39;40
- 38;39
- 36;37

516 Plastik kütlə və rezin məmulatları USN-də neçə yarımqrupa bölünür?

- 19
- 2.0
- Bölünmür
- 3.0
- 16

517 Plastik kütlə və rezin məmulatları USN-də neçə qrupa bölünür?

- 1
- 2.0
- 11

- 3
 9.0

518 USN-in VI bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Heyvan və bitki mənşəli yağlar
 Plastik kütlə və rezin məmulatları
 Kimya sənayesi məhsulları
 Mineral məhsullar
 Bitki mənşəli məhsullar

519 Plastik kütlə və rezin materialları USN-də neçənci bölmədə kodlaşdırılır?

- VI
 VII
 III
 IV
 V

520 Plastik kütlələr təbiətinə görə necə bölünür?

- Bərk və yumşaq
 Plastiki və elastiki
 Elastiki və cod
 Bərk və plastik
 Cod və yarım bərk

521 Makrostruktur xarakterinə görə plastik kütlələr necə bölünür?

- Dolduruculu və doldurucusuz
 Sadə və mürəkkəb
 Məsəməli və kristal
 Bircins və qeyri-bircins
 Termoreaktiv və termoplastik

522 Təyinatına görə rezin materialları necə bölünür?

- İstiliyə və şaxtaya davamlı
 Universal və xüsusi
 Adi və yüksək keyfiyyətli
 Qaba və yumşaq
 Bərk və elastik

523 Kauçuklar hansı qruplara bölünür?

- Yumşaq və elastik kauçuklar
 Yumşaq və qaba kauçuklar
) Təbii və sintetik kauçuklar
 Sadə və mürəkkəb kauçuklar
 Qaba və yarımqaba kauçuklar

524 Tətbiq sahəsinə görə plastik kütlə materialları necə bölünür?

- Məişət, texniki, elektrik
 Ümumi, xüsusi və dekorativ
 Məişət inşaat və texniki
 Ümumi, konstruksiya, inşaat
 Ümumi, texniki, kimyəvi davamlı

525 Tərkibinə görə plastik kütlələr necə bölünür?

- Məsaməli və kristal
- Sadə və mürəkkəb
- Dolduruculu və doldurucusuz
- Termoreaktiv və termoplastik
- Bircins və qeyri-bircins

526 Gön ayaqqabıların artikulunun beşinci və altıncı rəqəmlərinin 13 olması ayaqqabının altının üzünə hansı üsulla bərkidildiyini göstərir ?

- Sandal-tikiş
- Sandal
- Sandal-yapışqan
- Mıx-yapışqan
- Rant

527 Gön ayaqqabıların artikulunun beşinci və altıncı rəqəmlərinin 03 olması ayaqqabının altının üzünə hansı üsulla bərkidildiyini göstərir ?

- Mıx-yapışqan
- Rant
- Sandal
- Sandal-yapışqan
- Sandal-tikiş

528 Gön ayaqqabıların artikulunun beşinci və altıncı rəqəmlərinin 02 olması ayaqqabının altının üzünə hansı üsulla bərkidildiyini göstərir ?

- Mıx-yapışqan
- Sandal-tikiş
- Rant
- Sandal
- Sandal-yapışqan

529 Gön ayaqqabıların artikulunun beşinci və altıncı rəqəmlərinin 00 olması ayaqqabının altının üzünə hansı üsulla bərkidildiyini göstərir ?

- Yapışqan
- Sandal-yapışqan
- Sandal-tikiş
- Rant
- Mıx-yapışqan

530 Gəndən olan ayaqqabıların artikulunda beşincivə altıncı rəqəmlər nəyi göstərir?

- Təyinatını
- Cins-yaş xüsusiyyətinə görə bölünməsinə
- Növ müxtəlifliyini
- Altının üzünə bərkidilmə üsulunu
- Növünü

531 Gön ayaqqabıların artikulunda neçənci rəqəmlər ayaqqabının altının üzünə bərkidilməsi üsulunu göstərir?

- Dördüncü və beşinci rəqəmlər
- Birinci və ikinci rəqəmlər
- Üçüncü və dördüncü rəqəmlər
- Beşinci və altıncı rəqəmlər

İkinci və üçüncü rəqəmlər

532 Gön ayaqqabıların artikulunda neçənci rəqəməlr ayaqqabının növ müxtəlifliyini göstərir?

- Beçinci və altıncı rəqəmlər
 İkinci və üçüncü rəqəmlər
 Birinci və ikinci rəqəmlər
 Üçüncü və dördüncü rəqəmlər
 Dördüncü və beşinci rəqəmlər

533 Göndən olan ayaqqabıların artikulunda üçüncü və dördüncü rəqəmlər nəyi göstərir?

- Xammalın növünü
 Növünü
 Cins-yaş xüsusiyyətinə görə bölünməsinə
 Növ müxtəlifliyini
 Altının üzünə bərkidilmə üsulunu

534 Göndən olan yol ayaqqabılarının artikulunun ikinci rəqəmi neçədir?

- 3
 5
 6
 7.0
 4.0

535 Göndən olan ev ayaqqabılarının artikulunun ikinci rəqəmi neçədir?

- 3
 5
 6
 7.0
 4.0

536 Göndən olan idman ayaqqabılarının artikulunun ikinci rəqəmi neçədir?

- 3
 5
 6
 7.0
 4.0

537 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 7 olması nəyi göstərir?

- Çəkmədir
 Yay tuflisidir
 Sandaldır
 İdman və ev ayaqqabısıdır
 Yarımbotinka və tuflidir

538 Göndən olan yay tuflilərin artikulunun ikinci rəqəmi neçədir?

- 3
 5
 7
 6.0
 4.0

539 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 6 olması nəyi göstərir?

- Çəkmədir
- Yarımbotinka və tuflidir
- Yay tuflisidir
- Sandaldır
- İdman və ev ayaqqabısıdır

540 Gəndən olan yay tuflilərin artikulunun ikinci rəqəmi neçədir?

- 7
- 4
- 3
- 5.0
- 6.0

541 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 5 olması nəyi göstərir?

- Çəkmədir
- Sandaldır
- Yarımbotinka və tuflidir
- Yay tuflisidir
- İdman və ev ayaqqabısıdır

542 Gəndən olan tuflilərin artikulunun ikinci rəqəmi neçədir?

- 5
- 1
- 3
- 4.0
- 2.0

543 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 4 olması nəyi göstərir?

- Botinkadır
- İdman və ev ayaqqabısıdır
- Sandaldır
- Yarımbotinka və tuflidir
- Çəkmədir

544 Gəndən olan yarımbotinkaların artikulunun ikinci rəqəmi neçədir?

- 5
- 4.0
- 1
- 2
- 3.0

545 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 3 olması nəyi göstərir?

- Yarımbotinka və tuflidir
- Botinkadır
- Çəkmədir
- İdman və ev ayaqqabısıdır
- Sandaldır

546 Gəndən olan yarımqəkmələrin artikulunun ikinci rəqəmi neçədir?

- 1
- 2.0
- 5

- 4.0
 3

547 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 2 olması nəyi göstərir?

- İdman və ev ayaqqabısıdır
 Sandaldır
 Botinkadır
 Yarımbotinka və tuflidir
 Yarımqəkmədir

548 Göndən olan çəkmələrin artikulunun ikinci rəqəmi neçədir?

- 1.0
 4.0
 5
 3
 2

549 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 1 olması nəyi göstərir?

- Çəkmədir
 Sandaldır
 Yarımqəkmədir
 Botinkadır
 Yarımbotinka və tuflidir

550 Gön ayaqqabıların artikulunda ikinci rəqəm nəyi göstərir?

- Ayaqqabının növünü
 Təyinatını
 Altının üzünə bərkidilmə üsulunu
 Xammalın növünü
 Cins-yaş xüsusiyyətinə görə bölünməsinə

551 Göndən olan pinetkaların artikulunun ilk rəqəmi neçədir?

- 5
 8
 9.0
 7
 6.0

552 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 9 olması nəyi göstərir?

- Qusarik ayaqqabıdır
 Pinetkalardır
 Məktəbli ayaqqabısıdır
 Uşaq ayaqqabısıdır
 Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır

553 Qusarik gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 6.0
 5
 7
 9
 8.0

554 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 8 olması nəyi göstərir?

- Məktəbli ayaqqabısıdır
- Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır
- Uşaq ayaqqabısıdır
- Qız ayaqqabısıdır
- Qusarik ayaqqabıdır

555 Kiçik yaşlı uşaqlar üçün olangön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 4
- 7.0
- 8
- 6
- 5.0

556 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 7 olması nəyi göstərir?

- Oğlan ayaqqabısıdır
- Məktəbli ayaqqabısıdır
- Uşaq ayaqqabısıdır
- Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır
- Qız ayaqqabısıdır

557 Uşaqlar üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 2
- 4
- 5
- 6.0
- 3.0

558 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 6 olması nəyi göstərir?

- Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır
- Qız ayaqqabısıdır
- Məktəbli ayaqqabısıdır
- Uşaq ayaqqabısıdır
- Oğlan ayaqqabısıdır

559 Məktəblilər üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 8
- 6
- 4
- 5.0
- 7.0

560 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 5 olması nəyi göstərir?

- Qusarikdir
- Oğlan ayaqqabısıdır
- Qız ayaqqabısıdır
- Məktəbli ayaqqabısıdır
- Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır

561 Qızlar üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 7

- 5
- 3
- 4.0
- 6.0

562 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 4 olması nəyi göstərir?

- Oğlan ayaqqabısıdır
- Uşaq ayaqqabısıdır
- Kişi ayaqqabısıdır
- Məktəbli ayaqqabısıdır
- Qız ayaqqabısıdır

563 Oğlanlar üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 8
- 2
- 1
- 3.0
- 5.0

564 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 3 olması nəyi göstərir?

- Uşaq ayaqqabısıdır
- Məktəbli ayaqqabısıdır
- Qız ayaqqabısıdır
- Oğlan ayaqqabısıdır
- Kişi ayaqqabısıdır

565 Qadınlar üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 5
- 3
- 1
- 2.0
- 4.0

566 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 2 olması nəyi göstərir?

- Kişi ayaqqabısıdır
- Qız ayaqqabısıdır
- Oğlan ayaqqabısıdır
- Qadın ayaqqabısıdır
- Məktəbli ayaqqabısıdır

567 Kişilər üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 5
- 3
- 2
- 1.0
- 4.0

568 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 1 olması nəyi göstərir?

- Məktəbli ayaqqabısıdır
- Oğlan ayaqqabısıdır
- Qadın ayaqqabısıdır
- Kişi ayaqqabısıdır

Qız ayaqqabısıdır

569 Gön ayaqqabıların artikulunda birinci rəqəm nəyi göstərir?

- Təyinatını
 Altının üzünə bərkidilmə üsulunu
 Növünü
 Cins-yaş xüsusiyyətinə görə bölünməsinə
 Xammalın növünü

570 Gön-ayaqqabıların artikulu neçə rəqəmli işarədən ibarət olur?

- 2
 4
 5
 6.0
 3.0

571 Əmtəələrin USN-da 43-cü qrupda hansı məmulatlar kodlaşdırılır?

- Plastik kütlə və onlardan olan məmulatlar
 Gön xammalları və gönlər
 Gön məmulatları
 Xəz xammal və məmulatlar
 Kauçuk və rezin məmulatları

572 Əmtəələrin USN-da 42-ci qrupda hansı məmulatlar kodlaşdırılır?

- Plastik kütlə və onlardan olan məmulatlar
 Xəz xammal və məmulatlar
 Gön xammalları və gönlər
 Gön məmulatları
 Kauçuk və rezin məmulatları

573 Əmtəələrin USN-da 41-ci qrupda hansı məmulatlar kodlaşdırılır?

- Plastik kütlə və onlardan olan məmulatlar
 Xəz xammal və məmulatlar
 Gön məmulatları
 Gön xammalları və gönlər
 Kauçuk və rezin məmulatları

574 Xəz-kürk məmulatları və onların hissələri hansı əmtəə pozisiyasında kodlaşdırılır?

- 40.02
 42.02
 42.01
 43.03
 41.01

575 Bütöv olmayan norkalar 43.02 əmtəə pozisiyasında hansı əmtəə kodu ilə göstərilir?

- 11.000
 12.000
 10.000
 20.000
 13.000

576 Dovşan dəriləri 43.01 əmtəə pozisiyasında hansı əmtəə kodu ilə göstərilir?

- 13.000
- 11.000
- 10.000
- 20.000
- 12.000

577 Bütöv norkalar 43.01 əmtəə pozisiyasında hansı əmtəə kodu ilə göstərilir?

- 14.000
- 12.000
- 11.000
- 10.000
- 13.000

578 Gön məmulatları USN-də hansı əmtəə pozisiyalarında kodlaşdırılır?

- 40.01- 40.14
- 43.01- 43.14
- 41.01-41.11
- 42.01-42.06
- 37.01- 37.14

579 Əmtəələrin USN-da 65-ci qrupda hansı mallar təsvir edilərək kodlaşdırılır?

- Gön-xəz xammalları və məmulatları
- Çətirlər, trosalar, tros-oturacaqlar
- Ayaqqabı, fətr və oxşar məmulatlar və onların hissələri
- Baş geyimləri və onların hissələri
- Emal edilmiş perolar, lələklər və onlardan olan məmulatlar

580 Əmtəələrin USN-da “baş geyimləri və onların hissələri” hansı qrupda kodlaşdırılır?

- 68
- 66
- 64
- 65.0
- 67.0

581 Əmtəələrin USN-nın XII bölməsində hansı mallar kodlaşdırılır?

- Gön-xəz xammalları və məmulatları
- Kağız, karton və onlardan hazırlanan məhsullar
- Toxuculuq malları
- Ayaqqabı və baş geyimləri
- Oduncaq, ağac və ağacdən hazırlanan məhsullar

582 Ayaqqabı və baş geyimləri USN-da hansı bölmədə kodlaşdırılır?

- IIIV
- X
- XI
- XII
- IX

583 Gön xammalları və gönlər hansə mal pozisiyalarında əhatə olunur?

- 40.01- 40.14
- 37.01- 37.14
- 38.01- 38.14

- 41.01-41.11
 39.01- 39.08

584 Xəz, xəz xammalları, süni xəz və onlardan olan məmulatlar USN-sı üzrə hansı qrupda kodlaşdırılır?

- 39
 41
 42
 43.0
 40.0

585 Göndən olan məmulatlar USN-sı üzrə hansı qrupda kodlaşdırılır?

- 43
 40
 41
 42.0
 39.0

586 USN-in VIII bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Bitki mənşəli məhsullar
 Kimya sənayesi məhsulları
 Plastik kütlə və rezin məmulatları
 Gön-xəz xammalları və məmulatları
 Mineral məhsullar

587 Gön-xəz xammalları və məmulatları USN-də neçənci bölmədə kodlaşdırılır?

- IV
 VI
 VII
 VIII
 V

588 Əmtələrin USN-da 70-ci qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər və onlardan olan məmulatlar
 Yun lifləri və onlardan olan məmulatlar
 Pambıq lifləri və onlardan olan məmulatlar
 Şüşə lifləri və onlardan olan məmulatlar
 İpək lifləri və onlardan olan məmulatlar

589 Pambıq parçalar qrupuna hansı əmtəə pozisiyaları daxildir?

- 53.01 – 53.12
 50.01 – 50.12
 51.01 – 51.12
 52.01 – 52.12
 54.01 – 54.12

590 Yun parçalar qrupuna hansı əmtəə pozisiyaları daxildir?

- 53.01 – 53.04
 52.01 – 52.12
 50.01 – 50.07
 51.01 – 51.13
 54.01 – 54.04

591 Mahlıc,cuna, tibbdə istifadə olunan sarğı materialları hansı əmtəə pozisayalarını əhatə edir?

- 53.05 – 53.06
- 51.05 – 51.06
- 50.05 – 50.06
- 30.05 – 30.06
- 52.05 – 52.06

592 Mahlıc,cuna, tibbdə istifadə olunan sarğı materialları hansı qrupda kodlaşdırılır?

- 53
- 51
- 50
- 30.0
- 52.0

593 “Mahlıc, keçə və toxunmamış materiallar” USN-də hansı qrupda kodlaşdırılır?

- 60
- 58
- 57
- 56.0
- 59.0

594 “Kimyəvi ştapel lifləri” USN-də hansı qrupda kodlaşdırılır?

- 59
- 57
- 56
- 55.0
- 58.0

595 “Kimyəvi liflər” USN-də hansı qrupda kodlaşdırılır?

- 58
- 56
- 55
- 54.0
- 57.0

596 USN-də 54-cü qrupda hansı mallar kodlaşdırılır?

- İpək liflər və onlardan olan parçalar
- Pambıq lifləri və onlardan olan parçalar
- Sair bitki mənşəli liflər və onlardan olan parçalar
- Kimyəvi liflər və onlardan olan parçalar
- Yun lifləri və onlardan olan parçalar

597 USN-də 53-cü qrupda hansı mallar kodlaşdırılır?

- Yun lifləri və onlardan olan parçalar
- Sair bitki mənşəli liflər və onlardan olan parçalar
- Kimyəvi liflər və onlardan olan parçalar
- İpək liflər və onlardan olan parçalar
- Pambıq lifləri və onlardan olan parçalar

598 USN-də 52-ci qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər və onlardan olan parçalar

- İpək liflər və onlardan olan parçalar
- Yun lifləri və onlardan olan parçalar
- Pambıq lifləri və onlardan olan parçalar
- Sair bitki mənşəli liflər və onlardan olan parçalar

599 USN-də 51-ci qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər və onlardan olan parçalar
- Pambıq lifləri və onlardan olan parçalar
- İpək liflər və onlardan olan parçalar
- Yun lifləri və onlardan olan parçalar
- Sair bitki mənşəli liflər və onlardan olan parçalar

600 USN-də 50-ci qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər
- Pambıq lifləri və onlardan olan parçalar
- Yun lifləri və onlardan olan parçalar
- İpək liflər və onlardan olan parçalar
- Sair bitki mənşəli liflər və onlardan olan parçalar

601 “Sair bitki mənşəli liflər və onlardan olan parçalar” USN-də hansı qrupda kodlaşdırılır?

- 57
- 55
- 54
- 53.0
- 56.0

602 “Pambıq lifləri və onlardan olan parçalar” USN-də hansı qrupda kodlaşdırılır?

- 56
- 54
- 53
- 52.0
- 55.0

603 Asbest lifi və onlardan olan parçalar hansı əmtəə pozisiyalarında kodlaşdırılır?

- 60.12 – 60.13
- 62.12 – 62.13
- 63.12 – 63.13
- 68.12 – 68.13
- 61.12 – 61.13

604 Asbest lifi və onlardan olan parçalar hansı qrupda kodlaşdırılır?

- 60
- 62
- 63
- 68.0
- 61.0

605 USN-də 63-cü qrupda hansı mallar kodlaşdırılır?

- Maşın və ya əllə hörülən trikotaj polotnoları
- Parçadan olan geyimlər və geyim ləvazimatları
- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Sair hazır toxuculuq malları

Trikotajdan olan geyimlər və onların ləvazimatları

606 USN-də 62-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
 Maşın və ya əllə hörülən trikotaj polotnoları
 Trikotajdan olan geyimlər və onların ləvazimatları
 Parçadan olan geyimlər və geyim ləvazimatları
 Sair hazır toxuculuq malları

607 USN-də 61-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
 Parçadan olan geyimlər və geyim ləvazimatları
 Maşın və ya əllə hörülən trikotaj polotnoları
 Trikotajdan olan geyimlər və onların ləvazimatları
 Sair hazır toxuculuq malları

608 USN-də 60-cı qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
 Parçadan olan geyimlər və geyim ləvazimatları
 Trikotajdan olan geyimlər və onların ləvazimatları
 Maşın və ya əllə hörülən trikotaj polotnoları
 Sair hazır toxuculuq malları

609 Sair hazır toxuculuq malları USN-da hansı qrupda kodlaşdırılır?

- 59
 61
 62
 63.0
 60.0

610 Parçadan olan geyimlər və geyim ləvazimatları USN-da hansı qrupda kodlaşdırılır?

- 63
 59
 60.0
 61
 62.0

611 Trikotajdan olan geyimlər və onların ləvazimatları USN-da hansı qrupda kodlaşdırılır?

- 63
 60
 59
 61.0
 62.0

612 Maşın və ya əllə hörülən trikotaj polotnoları USN-da hansı qrupda kodlaşdırılır?

- 63
 61
 59
 60.0
 62.0

613 USN-də 59-cu qrupda hansı mallar kodlaşdırılır?

- Xalçalar və digər toxuculuq döşəmə örtükləri
- Mahlıc, keçə və toxunmamış materiallar
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr
- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Kimyəvi ştapel lifləri

614 USN-də 58-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Kimyəvi ştapel lifləri
- Mahlıc, keçə və toxunmamış materiallar
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr
- Xalçalar və digər toxuculuq döşəmə örtükləri

615 USN-də 57-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Mahlıc, keçə və toxunmamış materiallar
- Kimyəvi ştapel lifləri
- Xalçalar və digər toxuculuq döşəmə örtükləri
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr

616 USN-də 56-cı qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Xalçalar və digər toxuculuq döşəmə örtükləri
- Kimyəvi ştapel lifləri
- Mahlıc, keçə və toxunmamış materiallar
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr

617 USN-də 55-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Xalçalar və digər toxuculuq döşəmə örtükləri
- Mahlıc, keçə və toxunmamış materiallar
- Kimyəvi ştapel lifləri
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr

618 “Trikotaj geyimləri və onların ləvazimatları” USN-də hansı qrupda kodlaşdırılır?

- 65
- 63
- 62
- 61.0
- 64.0

619 “Trikotaj polotnoları” USN-də hansı qrupda kodlaşdırılır?

- 64
- 62
- 61
- 60.0
- 63.0

620 “Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar “ USN-də hansı qrupda kodlaşdırılır?

- 63
- 61
- 60

- 59.0
- 62.0

621 “Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr” USN-də hansı qrupda kodlaşdırılır?

- 62
- 58.0
- 59
- 60
- 61.0

622 “Xalçalar və digər toxunma döşəmə örtükləri “ USN-də hansı qrupda kodlaşdırılır?

- 61
- 59
- 58
- 57.0
- 60.0

623 “Yun lifləri və onlardan olan parçalar” USN-də hansı qrupda kodlaşdırılır?

- 51.0
- 54.0
- 53
- 52
- 55

624 “İpək liflər və onlardan olan parçalar” USN-də hansı qrupda kodlaşdırılır?

- 54
- 52
- 51
- 50.0
- 53.0

625 Toxuculuq malları USN-də neçə yarımqrupa bölünür?

- Bölünmür
- 4
- 2
- 3.0
- 5.0

626 USN-də toxuculuq malları neçə qrupa bölünür?

- 11
- 3
- 9
- 14.0
- 5.0

627 USN-in XI bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Plastik kütlə və rezin məmulatları
- Oduncaq, ağac və ağacdən hazırlanan məmulatlar
- Kağız, karton və onlardan hazırlanan məmulatlar
- Toxuculuq malları
- Gön-xəz xammalları və məmulatları

628 Toxuculuq məmulatları USN-də hansı bölmədə kodlaşdırılır?

- VII
 IX
 X
 XI
 VIII

629 Qaba yun liflərindən hazırlanan, yüksək qabalığa və codluğa malik ağır yun parçalar hansı qrupda birləşir?

- Zərif mahud yarımıyun
 Komvol təmiz yun
 Zərif mahud təmiz yun
 Qaba mahud təmiz yun
 Komvol yarımıyun

630 Zərif mahud yun ipliklərindən hazırlanan parçalar hansı yun parçalar qrupuna aiddir?

- Qaba mahud təmiz yun
 Komvol yarımıyun
 Komvol təmiz yun
 Zərif mahud təmiz yun
 Zərif mahud yarımıyun

631 Yun parçalar preyskurant təsnifatında neçə qrupa bölünür?

- 2
 4
 5
 6
 3

632 Preyskurant təsnifatında ipək parçalar neçə qrupa bölünür?

- 5
 7
 9
 8
 6

633 Preyskurant təsnifatında kətan parçalar neçə yarımqrupa bölünür?

- 6
 4
 3
 2
 5

634 Preyskurant təsnifatında kətan parçalar neçə qrupa bölünür?

- 12
 14
 15
 16
 13

635 Preyskurant təsnifatında pambıq parçalar neçə qrupa bölünür?

- 13
- 15
- 16
- 17
- 14

636 “Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar” yarımqrupu əmtəələrin USN-da hansı bölməyə aid edilir?

- XI
- XIV
- XV
- XIII
- XII

637 “Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar” yarımqrupu əmtəələrin USN-da hansı bölmədə kodlaşdırılır?

- XI
- XIV
- XV
- XIII
- XII

638 “Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və bütteriyalar” əmtəələrin USN-da hansı bölmədə və qrupda kodlaşdırılır?

- Bölmə XIII qrup 70
- Bölmə XV qrup 74
- Bölmə XV qrup 76
- Bölmə XIV qrup 71
- Bölmə XIII qrup 68

639 “Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar” əmtəələrin USN-da hansı bölmədə kodlaşdırılır?

- XV
- XIV
- XI
- XII
- XIII

640 “Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar” əmtəələrin USN-da hansı bölmədə və qrupda kodlaşdırılır?

- Bölmə XIV qrup 71
- Bölmə XV qrup 76
- Bölmə XV qrup 74
- Bölmə XIII qrup 70
- Bölmə XIII qrup 68

641 “Monetlər” əmtəələrin USN-ın hansı bölməsində kodlaşdırılır?

- XI
- XV
- XIII
- XII
- XIV

642 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-nın 71.06– 71.12 əmtəə pozisiyalarında hansı mal yarımqrupu kodlaşdırılır?

- Keramika məmulatları
- Şüşə və şüşə məmulatları
- Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar
- Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar
- Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar

643 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-nın 71.01– 71.05 əmtəə pozisiyalarında hansı mal yarımqrupu kodlaşdırılır?

- Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar
- Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar
- Keramika məmulatları
- Şüşə və şüşə məmulatları
- Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar

644 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-nın 71.13 – 71.18 əmtəə pozisiyalarında hansı mal yarımqrupu kodlaşdırılır?

- Keramika məmulatları
- Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar
- Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar
- Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar
- Şüşə və şüşə məmulatları

645 “Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və bütteriyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı qrupda kodlaşdırılır?

- 67
- 71.0
- 70
- 69
- 68.0

646 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-nın 71-ci qrupunda hansı mallar əhatə edilir?

- Daş, gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
- Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və bütteriyalar
- Oduncaq, ağac və ağacdən hazırlanan məhsullar
- Kağız, karton və onlardan hazırlanan məhsullar
- Toxuculuq malları

647 “Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar” yarımqrupu əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı əmtəə pozisiyalarını əhatə edir?

- 72.06 – 72.12
- 71.13 – 71.18
- 75.11 – 75.18
- 74.04 – 74.08
- 73.01 – 73.05

648 “Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar” yarımqrupu əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı əmtəə pozisiyalarını əhatə edir?

- 73.13 – 73.18
- 72.01 – 72.05
- 75.11 – 75.18

- 71.06 – 71.12
 74.04 – 74.08

649 “Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar” yarımqrupu” əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı əmtəə pozisiyalarını əhatə edir?

- 75.01 – 75.05
 71.01 – 71.05
 72.01 – 72.05
 73.01 – 73.05
 74.01 – 74.05

650 “Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və bütçitəriyalar” əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı əmtəə pozisiyalarını əhatə edir?

- 67.01 – 67.04
 68.01 – 68.15
 71.01 – 71.18
 70.01 – 70.20
 69.01 – 69.14

651 “Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və bütçitəriyalar” əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-nın hansı bölməsində yerləşir?

- XI
 XIV
 XV
 XIII
 XII

652 Əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-nın XIV bölməsində hansı mallar kodlaşdırılır?

- Oduncaq, ağac və ağacdən hazırlanan məhsullar
 Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, bütçitəriyalar
 Daş, gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
 Toxuculuq malları
 Kağız, karton və onlardan hazırlanan məhsullar

653 Əmtələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 83-cü qrupunda hansı mallar kodlaşdırılır?

- Nikkel və ondan hazırlanan məmulatlar
 Qalay və ondan hazırlanan məmulatlar
 Əlvan metallar, metalkeramika və onlardan olan məmulatlar
 Alüminium və ondan hazırlanan məmulatlar
 Qeyri-nəcib metallardan olan sair məmulatlar

654 Əmtələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 82-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Nikkel və ondan hazırlanan məmulatlar
 Alüminium və ondan hazırlanan məmulatlar
 Qeyri-nəcib metallardan olan alət, bıçaq, qaşiq çəngəl məmulatları
 Əlvan metallar, metalkeramika və onlardan olan məmulatlar
 Qalay və ondan hazırlanan məmulatlar

655 Əmtələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 81-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qalay və ondan hazırlanan məmulatlar
- Əlvan metallar, metalkeramika və onlardan olan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar

656 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 80-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Mis və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Qalay və ondan hazırlanan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Qara metallardan olan məmulatlar

657 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 79-cu qrupunda hansı mallar kodlaşdırılır?

- Qara metallardan olan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar
- Sink və ondan hazırlanan məmulatlar

658 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 78-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qara metallardan olan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar
- Qurğuşun və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar

659 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 76-cı qrupunda hansı mallar kodlaşdırılır?

- Nikkel və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Qara metallardan olan məmulatlar
- Qara metallar
- Mis və ondan hazırlanan məmulatlar

660 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 75-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Nikkel və ondan hazırlanan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar
- Qara metallardan olan məmulatlar
- Qara metallar
- Alüminium və ondan hazırlanan məmulatlar

661 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 74-cü qrupunda hansı mallar kodlaşdırılır?

- Alüminium və ondan hazırlanan məmulatlar
- Qara metallardan olan məmulatlar
- Qara metallar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar

662 Əmtələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 73-cü qrupunda hansı mallar kodlaşdırılır?

- Alüminium və ondan hazırlanan məmulatlar
 Nikkel və ondan hazırlanan məmulatlar
 Qara metallardan olan məmulatlar
 Qara metallar
 Mis və ondan hazırlanan məmulatlar

663 Əmtələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 72-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qara metallardan olan məmulatlar
 Qara metallar
 Alüminium və ondan hazırlanan məmulatlar
 Nikkel və ondan hazırlanan məmulatlar
 Mis və ondan hazırlanan məmulatlar

664 Əmtələrin USN-da “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsində ehtiyat qrupunun kodu hansıdır?

- 76
 77.0
 79
 78
 75.0

665 Əmtələrin USN-da “qeyri-nəcib metallardan olan sair məmulatlar ” qrupunun kodu hansıdır?

- 79
 83.0
 82
 81
 80.0

666 Əmtələrin USN-da “qeyri-nəcib metallardan olan alət, bıçaq, qaşığı çəngəl məmulatları ” qrupunun kodu hansıdır?

- 81
 82.0
 78
 79.0
 80

667 Əmtələrin USN-da “nikkel və ondan olan məmulatlar” qrupunun kodu hansıdır?

- 74
 75.0
 76
 72.0
 73

668 Əmtələrin USN-da “mis və ondan olan məmulatlar” qrupunun kodu hansıdır?

- 72
 73
 76
 74.0
 75.0

669 Əmtəələrin USN-da “qara metallardan olan məmulatlar ” qrupunun kodu hansıdır?

- 74
 73.0
 72
 71
 70.0

670 Əmtəələrin USN-da “qara metallar” hansı qrupda kodlaşdırılır?

- 76
 75.0
 72.0
 73
 74

671 “Qeyri-nəcib metallar və onlardan olan məmulatlar” əmtəələrin USN-nın hansı bölməsində kodlaşdırılır?

- XI
 XV
 XIV
 XIII
 XII

672 Əmtəələrin USN-nın XV bölməsində hansı mallar kodlaşdırılır?

- Kağız, karton və onlardan hazırlanan məhsullar
 Qeyri-nəcib metallar və onlardan olan məmulatlar
 Təbii və süni mirvari, qiymətli daşlar, qiymətli metallar, bütjiteriyalar
 Daş, gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
 Toxuculuq malları

673 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” qrupu hansı əmtəə pozisiyalarında əhatə olunur?

- 94.01 – 94.07
 95.01 – 95.07
 97.01 – 97.07
 96.01 – 97.06
 93.01 – 93.07

674 “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı qrupda yerləşir?

- 97.0
 95
 93
 94.0
 96

675 “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da neçə yarımqrupa bölünür?

- 1
 5
 3.0
 Bölünmür
 2

676 “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-da neçə qrupa bölünür?

- 1.0
 5
 4.0
 2
 3

677 Əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-da XXI bölməsində hansı mallar kodlaşdırılır?

- Təbii və süni mirvari, qiymətli daşlar, qiymətli metallar, büjiteriyalar
 Qara və əlvan metallar və onlardan olan məmulatlar
 İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar
 Müxtəlif sənaye malları
 Maşın, avadanlıq və mexanizmlər

678 “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı bölmədə yerləşir?

- XX
 XXI
 XVIII
 XVII
 XIX

679 “Sair mebellər və onların hissələri” əmtəə pozisiyasının kodu hansıdır?

- 94.03
 96.03
 98.03
 97.03
 95.03

680 “Tibb, cərrahiyyə və stomatoloji mebellər” əmtəə pozisiyasının kodu hansıdır?

- 98.02
 94.02
 95.02
 96.02
 97.02

681 “Oturmaq üçün olan mebellər” əmtəə pozisiyasının kodu hansıdır?

- 97.01
 94.01
 95.01
 96.01
 98.01

682 “Müxtəlif hazır məmulatlar” mal qrupu hansı əmtəə pozisiyalarını əhatə edir?

- 93.01 – 93.18
 96.01 – 96.18
 95.01 – 95.18
 97.01 – 97.18
 94.01 – 94.18

683 “Oyuncaqlar, oyunlar və idman inventarları” mal qrupu hansı əmtəə pozisiyalarını əhatə edir?

- 97.01 – 97.08
- 95.01 – 95.08
- 94.01 – 94.08
- 93.01 – 93.08
- 96.01 – 96.08

684 “Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri” mal qrupu hansı əmtəə pozisiyalarını əhatə edir?

- 93.01 – 93.06
- 94.01 – 94.06
- 97.01 – 97.06
- 96.01 – 96.06
- 95.01 – 95.06

685 Əmtəələrin USN-nin 96-cı qrupunda hansı mallar kodlaşdırılır?

- Oyuncaqlar, oyunlar və idman inventarları
- Müxtəlif hazır məmulatlar
- Saatlar və onların hissələri
- Musiqi alətləri və onların hissələri
- Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri

686 Əmtəələrin USN-nin 95-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Saatlar və onların hissələri
- Oyuncaqlar, oyunlar və idman inventarları
- Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri
- Müxtəlif hazır məmulatlar
- Musiqi alətləri və onların hissələri

687 Əmtəələrin USN-nin 94-cü qrupunda hansı mallar kodlaşdırılır?

- Saatlar və onların hissələri
- Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri
- Oyuncaqlar, oyunlar və idman inventarları
- Müxtəlif hazır məmulatlar
- Musiqi alətləri və onların hissələri

688 “Müxtəlif hazır məmulatlar” hansı qrupda kodlaşdırılır?

- 95
- 96.0
- 98
- 97.0
- 94

689 “Oyuncaqlar, oyunlar və idman inventarları” hansı qrupda kodlaşdırılır?

- 94
- 95.0
- 98
- 97.0
- 96

690 “Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri” hansı qrupda kodlaşdırılır?

- 95
- 96

- 97.0
- 98
- 94.0

691 Əmtəələrin USN-da “Müxtəlif sənaye malları” bölməsi hansı qrupları əhatə edir?

- 82; 83; 84
- 80; 81; 82
- 90; 91; 92
- 94; 95; 96
- 85; 86; 87

692 Əmtəələrin USN-nın XX bölməsində hansı mallar kodlaşdırılır?

- Daş,gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
- Müxtəlif sənaye malları
- Maşın, avadanlıq və mexanizmlər
- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Təbii və süni mirvari, qiymətli daşlar,qiymətli metallar, bütçiteriyalar

693 “Müxtəlif sənaye malları” əmtəələrin USN-da hansı bölmədə kodlaşdırılır?

- XVI
- XVII
- XX
- XIX
- XVIII

694 Əmtəələrin USN-nın 92-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Musiqi alətləri və onların hissələri
- Saatlar və onların hissələri
- Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları,onların hissələri
- Maşın, avadanlıq və mexanizmlər

695 Əmtəələrin USN-nın 91-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları,onların hissələri
- Saatlar və onların hissələri
- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Maşın, avadanlıq və mexanizmlər
- Musiqi alətləri və onların hissələri

696 Əmtəələrin USN-nın 90-cı qrupunda hansı mallar kodlaşdırılır?

- Saatlar və onların hissələri
- Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları,onların hissələri
- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Maşın, avadanlıq və mexanizmlər
- Musiqi alətləri və onların hissələri

697 “Musiqi alətləri və onların hissələri” USN-də hansı qrupda kodlaşdırılır?

- 90
- 92.0
- 88
- 89.0
- 91

698 “Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları; saatlar; musiqi alətləri; onların hissə və ləvazimatları” USN-də hansı bölmədə kodlaşdırılır?

- XIV
- XVIII
- XVII
- XVI
- XV

699 Əmtəələrin USN-nın XVIII bölməsində hansı mallar kodlaşdırılır?

- Daş,gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
- Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları; saatlar; musiqi alətləri; onların hissə və ləvazimatları
- Maşın, avadanlıq və mexanizmlər
- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Təbii və süni mirvari, qiymətli daşlar,qiymətli metallar, bütçeriyalar

700 Əmtəələrin USN-nın XVI bölməsində hansı mallar kodlaşdırılır?

- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Təbii və süni mirvari, qiymətli daşlar,qiymətli metallar, bütçeriyalar
- Daş,gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
- Toxuculuq malları
- Maşın, avadanlıq və mexanizmlər